

1. 2008 dünya maliyyə böhranı hansı sektordan başlamışdır?
 - Neft sektorundan
 - ✓ Bank sektorundan
 - Avtomobil sektorundan
 - hamısı
 - Texnoloji sektordan
2. Neftin dünya bazarında ucuzlaşması şəraitində dünyadakı əsas neft ölkələrində hansı orta q iqtisadi proses müşahidə olunur
 - Bu ölkələrin inkişafı sürətlə davam edir
 - ✓ Neft ölkələrinin milli valyutası devalvasiyaya uğrayır
 - hamısı
 - Heç biri
 - Sosial problemlərini daha tez həll edirlər
3. 1980-ci il borc böhranında ABŞ-ın müəyyən etdiyi əsas məqam hansı idi?
 - İnkişaf etmiş ölkələrdə inkişafın daha da artması
 - ✓ İnkişaf etməkdə olan dünyanın çiçəklənməsində real fayda var
 - Yoxsul ölkələrin daha da yoxsullaşması
 - Zəngin ölkələrin daha da varlanması
 - İnkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafının ləngiməsi
4. Dünyanın əsas problemlərindən biri nədir?
 - Toplumsal bərabərlik
 - ✓ Yoxsulluq
 - Təbii resurslardan düzgün istifadə
 - hamısı
 - Yoxsulluğun az olması
5. İqtisadi inkişafın topluma əsas təsir siyasəti hansıdır?
 - Hərbi sahəyə ayrılan miqdarın çoxaldılması
 - ✓ Uğurlu sosial siyasət
 - Sosial siyasətlərin zəifliyi
 - Yalnız infrastrukturun inkişaf etdirilməsi
 - Bərabərsizliyin aradan qaldırılması
6. "Qloballaşma" nədir?
 - Qloballaşmanın aşağı trendə doğru getməsi
 - ✓ Qloballaşma və lokal müxtəlifliklərin bir yerdə mövcud olacağı və bir-birini formalaşdıracağı vəziyyət
 - hamısı
 - Heç biri
 - Qloballaşma prosesində yuxarı doğru yüksəliş
7. Dünya üzrə kommunikasiyanın güclənməsi qloballaşma prosesinə necə təsir edir?
 - Qloballaşmanı stabil saxlayır
 - ✓ Qloballaşmanı daha da sürətləndirir
 - Qloballaşmada yeni trendlər yaradır
 - hamısı
 - Qloballaşmanı zəiflədir
8. Dünya üzrə turizm sektorunun əsas xüsusiyyətlərini seçin: 1. Sürətlə inkişaf edir 2. Zəif inkişaf edir 3. Dünya ÜDM-in təxminən 12%-ni təşkil edir. 4. Dünya ÜDM-də çox kiçik paya sahibdir 5. Bu sektor üçün siyasi sabillik çox mühimdir

- 1, 2, 3
- ✓ 1, 3, 5
- 1,2,4
- 1, 2
- 1, 3, 4

9. Transmilli Şirkətlərin əsas satınalmalarını hansı xidmət növü təşkil edir?

- Turizm xidmətləri
- ✓ Biznes xidmətləri
- Mədəniyyət xidmətləri
- heç biri
- Təhsil xidmətləri

10. Bu gün dünyada əzələ gücünü əvəzləyən əsas güc hansıdır?

- Milliləşmə
- ✓ Beyin gücü
- hamısı
- heç biri
- İqtisadi bərabərlik

11. Qloballaşma şəraitində ixtisaslaşmaya aid olanı seçin

- İxtisaslaşmanın zəifləməsi
- ✓ Məkansal ixtisaslaşma
- hamısı
- heç biri
- İxtisaslaşmada şirkətlərin zəif rolu

12. Qloballaşma şəraitində dünya iqtisadiyyatında xüsusi böyük paya sahib olanı seçin

- Lokal Şirkətlər
- ✓ Transmilli şirkətlər (TMK)
- hamısı
- Heç biri
- Regional qurumlar

13. Dünya iqtisadiyyatının idarə olunduğu əsas mərkəzi regionları seçin: 1.Qərbi Avropa 2. Şimali Afrika 3. Orta Asiya 4. Şimali Amerika 5. Yaponiya və Sakit Okean ölkələri

- 1, 2, 3
- ✓ 1, 4, 5
- 1, 3, 5
- 1, 3
- 1, 3, 4

14. Dünya iqtisadiyyatının idarə olunduğu 3 başlıca şəhər hansılardır?

- Pekin, Tokyo, London
- ✓ Nyu York, London, Tokyo
- Vaşinqton, Tokyo, Berlin
- Sındey, Tokyo, Pekin
- Berlin, Paris, London

15. İnkişaf etməkdə olan ölkələrin birbaşa xarici investisiya siyasətlərinin son dövrünə xas olan xüsusiyyəti seçin

- İnkişaf etmiş ölkələrə investisiya yatırılır
- ✓ Artıq daha çox bir birinə investisiya yatırılır

- Afrika regionuna investisiyanı artırır
- Heç biri
- Periferiya ölkələrə yönləndirilən investisiyanın həcmi artırılır

16. ABŞ-ın bəzi böyük şirkətləri öz istehsallarını hansı regiona köçürmüşlər?

- Afrika
- ✓ Asiya
- Orta Asiya
- Avstraliya
- Avropa

17. ABŞ-ın əsas maliyyə mərkəzi hansı ştatdır?

- Vaşinqton
- ✓ Nyu York
- Alyaska
- Florida
- Çikaqo

18. 1990-cı illərdə maliyyə axını hansı istiqamətdə hərəkət etməyə başlamışdır?

- Zəngin ölkələrdən yoxsul ölkələrə
- Heç biri
- Neft ölkələrindən qərbə
- ✓ Yoxsul ölkələrdən zəngin ölkələrə
- Şərq ölkələrindən qərb ölkələrinə

19. 1980-ci ildə yaşanan borc böhranında Beynəlxalq Valyuta Fondunun əsas məqsədi nə idi? 1. İqtisadi artımın bərpası 2. İqtisadi artımı ləngitmək 3. Hökumətin iqtisadiyyatda rolunu artırmaq 4. borclu ölkələrin xarici gəlirlərini artırmaq 5. əmtəə və xidmət ixracını genişləndirmək

- ✓ 1, 4, 5
- Heç biri
- 1, 2, 3
- 1, 3, 4
- 1, 3, 5

20. 1980-ci illərdə baş verən hansı hadisə dünyanın əsas ölkələrinin iqtisadi strategiyasında dəyişikliklər etdi?

- Sosial böhran
- Demografik böhran
- hamısı
- ✓ Borc böhranı
- Böyük müharibə bphranı

21. Dünya iqtisadiyyatının əsas problemlərindən biri hansıdır?

- Həyat standartlarının yaxınlığı
- Heç biri
- İqtisadi bərabərlik
- İqtisadi strukturlarda oxşarlıqlar
- ✓ İqtisadi strukturlarla böyük fərqliliklər

22. Beynəlxalq Valyuta Fondunun əsas fəaliyyəti nədən ibarətdir?

- Heç biri
- Ölkələrin inkişaf tempinin sürətinin azalmasına
- Ölkələrin maliyyə institutlarının azaldılmasına
- ✓ Ölkələrə kreditlər ayırmaq

- hamısı

23. II dünya müharibəsindən sonra dünya ölkələrinin ÜDM-i necə dəyişmişdir?

- Cüzi şəkildə artmışdır
- Azalmışdır
- Cüzi şəkildə azalmışdır
- ✓ Kəskin artmışdır
- Stabil qalmışdır

24. Dünyada ən aşağı maaşla işləməyə məcbur olan region hansıdır?

- Mərkəzi Avropa
- Şimali Amerika
- Mərkəzi Amerika
- ✓ Afrika
- Qərbi Avropa

25. Uşaq ölümləri və aclıq kimi problemlər əsasən hansı regionlarda müşahidə olunur?

- Avropa
- Şimali Amerika
- Heç biri
- Avstraliya
- ✓ Afrika və Latın Amerikası

26. Dünyanın müqayisədə daha yaxşı yaşayan regionu hansıdır?

- Şimali Afrika
- ✓ Avropa Regionu
- Qafqaz regionu
- Heç biri
- Cənubi Amerika

27. Dünyanın ən yoxsul yaşayan regionu hansıdır?

- Mərkəzi Avropa
- Şimali Amerika
- ✓ Afrika regionu
- Qərbi Avropa
- Orta Asiya

28. Əsas inkişaf problemlərindən biri hansıdır?

- Gəlir bərabərliyi
- Heç biri
- hamısı
- ✓ Kütləvi yoxsulluq
- Kiçik və orta sahibkarlığın yüksək inkişafı

29. Atmosferdə yığılan çirkləndiricilər nə yaradırlar?

- Meşə sahələrinin artmasını
- ✓ İstixana effektini
- Meşə sahələrinin azalmasını
- Dəniz sularının çirkləndirilməsini
- Dünyada temperaturun enməsinə

30. Hindistan, Haiti, İndoneziya və s. kimi kasıb əhalisi olan ölkələrdə meşələrin qırılması əsasən nə ilə əlaqədardır?

- Mebel istehsalı ilə
- ✓ Əhalinin odun tədarükü ilə
- Meşələrin sıxlığı ilə
- Əhalinin əksəriyyətinin aşağı gəlirə sahib olması ilə
- Kağız istehsalı ilə

31. Gələcəkdə iqtisadi artımı təhdid edəcək əsas komponentlər hansılardır? 1. Gəlirin bərabər paylanması 2. Enerji təklifindəki azalma 3. Resurs bolluğu 4. Resurs məhdudiyyəti 5. Ekoloji deqradasiya

- 2, 3, 5
- ✓ 2, 4, 5
- 1, 2, 5
- 1, 4, 5
- 1, 2, 3

32. Dünya ekologiyası nəyi ifadə edir?

- Yalnız havanın çirklənməsini
- ✓ Hava, su və həyatın təbii sistemləri arasındakı əlaqəni
- Yalnız meşəçilik
- Yalnız havanın çirklənməsini
- Hava və su

33. İnsanların həyat keyfiyyətinin ölçülməsi zamanı nəzərə alınan əsas sahələr hansılardır? 1. Təhsil 2. Səhiyyə 3. Şans oyunları 4. Sosial sferalar 5. Zəif nəqliyyat sistemi

- 1, 2, 3
- ✓ 1, 2, 4
- 1, 3, 5
- 1, 4, 5
- 2, 3, 4

34. Qeyd olunanların hansılar iqtisadi inkişafın ən əsas məqsədləri hesab olunurlar? 1. İnsanların həyat keyfiyyətini artırmaq 2. Cəmiyyətdə bərabərsizliyi artırmaq 3. Davamlı iqtisadi rifahı təmin etmək 4. Ölkənin rəqabətqabiliyyətliliyini təmin etmək.

- 1,2,4
- ✓ 1,3,4
- 1,2
- 2,3
- 2,3,4

35. Əmtəə bazarı nələrdən ibarət olur?

- Yalnız alıcılardan
- ✓ Alıcı və satıcılardan
- Böyük şirkətlər
- Heç biri
- Yalnız satıcılardan

36. Resurs bazarı əmtəə və xidmət istehsalı üçün nələri təmin edir?

- Yalnız əmək
- Yalnız kapital
- Yalnız torpaq
- ✓ Əmək, torpaq və kapital
- Yalnız əmək və torpaq

37. Resurs bazarlarını başqa necə adlandırırlar?

- Qiymətli kağızlar bazarı

- ✓ İstehsal amilləri bazarı
- İstehlak bazarı
- Mal və xidmətlər bazarı
- Enerji bazarı

38. Ev təsərrüfatları ilə firmaları bir araya gətirən mexanizmlər hansılardır?

- Qiymətli kağızlar bazarı və banklar
- ✓ Resurs bazarı və əmtəə bazarı
- hamısı
- Heç biri
- Resurs bazarı və maliyyə institutları

39. Mədəniyyətin və istehlakın qloballaşmasına nələri misal göstərə bilərik?

- Musiqinin dünya üzrə yayılması
- ✓ Qeyd olunanların hamısı
- ABŞ-in əksər qida şirkətlərinin dünya üzrə yayılması
- Brend geyim mağazalarının dünya üzrə yayılması
- Qərb mərkəzli məşhur restoran şəbəkələrin dünya üzrə yayılması

40. Dünya iqtisadiyyatını daha inteqrasiyalı edən proseslər necə adlanır?

- Beynəlxalq Ticarət
- ✓ Qloballaşma
- Təmərküzləşmə
- Heç biri
- Asılılıq

41. ABŞ hansı hadisələrdən sonra dünyanın tək supergücünə çevirildi?

- Birinci dünya müharibəsindən sonra
- ✓ Soyuq müharibə başa çatandan və Sovetlər İttifaqı dağılandan sonra
- Avropa Birliyi yaranandan sonra
- Heç biri
- İkinci dünya müharibəsindən sonra

42. Dünyanın ən böyük iqtisadiyyatına sahib ölkə hansıdır?

- Rusiya
- ✓ ABŞ
- Almaniya
- Böyük Britaniya
- Çin

43. Soyuq müharibənin bitməsi və ondan sonrakı hadisələr hansı dövrü əhatə edir?

- 1954-ci il və sonrası
- ✓ 1990-cı il və sonrası
- 1970-ci il və sonrası
- Heç biri
- 1980-ci il və sonrası

44. İkinci dünya əsasən hansı ölkələri əhatə edirdi?

- Avstraliya və Afrika
- ✓ Sovetlər İttifaqı və Şərqi Avropa
- Orta Asiya və Afrika
- Orta şərq
- ABŞ və Qərbi Avropa

45. Birinci qrup dünya ölkələrinin əhalisi əsasən hansı sinifə aid əhali təbəqəsidir?
- Aşağı sinif əhali
 - ✓ Orta sinif əhali
 - heç biri
 - hamısı
 - Yüksək sinif əhali
46. Birinci qrupa aid olan ölkələr hansı ölkələrdir?
- İnkişaf etməkdə olan ölkələr
 - ✓ İnkişaf etmiş dünya ölkələri
 - Müstəmləkəyə çevirilmiş ölkələr
 - Heç biri
 - Geri qalmış ölkələr
47. Kapitalist iqtisadi sistemi necə xarakterizə etmək olar?
- Bu sistemdə mərkəzi zəngin ölkələrin periferiya ölkələri üzərində təsir yoxdur
 - ✓ XVI əsrdə Qərbi Avropada yaranan və 400 illik inkişaf tarixinə malik olan çoxdövlətli iqtisadi sistemdir
 - Çox az ölkə bu sistemə sahibdir
 - hamısı
 - Kapitalist iqtisadi sistemdə bazar münasibətləri zəif inkişaf etmişdir
48. Beynəlxalq iqtisadi sistemi həm də necə adlandırmaq olar?
- Beynəlxalq maliyyə
 - ✓ Beynəlxalq siyasi sistem
 - hamısı
 - Heç biri
 - Beynəlxalq ticarət sistemi
49. Beynəlxalq iqtisadi sistem ümumilikdə nələri əhatə edir? 1. Kapital axını 2. Beynəlxalq ticarət 3. Texnologiyanın yayılması 4. İnformasiya axını 5. Əməyin bölgüsü
- Heç biri
 - 1, 3, 4
 - ✓ Hamısı
 - 1, 2, 5
 - 1, 2, 3
50. Dünya iqtisadiyyatındakı mövcud problemləri daha dərinlən anlamaq və onların həlli yollarını tapmaq üçün dünya əhalisi əvvəla nəyi dərk etməlidir?
- Beynəlxalq maliyyə
 - ✓ Beynəlxalq iqtisadi nizam
 - Beynəlxalq ticarət
 - Heç biri
 - Beynəlxalq siyasi sistem
51. Aşağıdakılardan hansılar dünya iqtisadiyyatının hal hazırda üzləşdiyi əsas problemlərdəndir? 1. Borc 2. İşsizlik 3. Gəlirlərin tam bərabər paylanması 4. Hər kəsin işlər təmin olunması 5. Yoxsulluq
- 1, 2, 3
 - ✓ 1, 2, 5
 - 1, 3, 5
 - hamısı
 - 1, 3, 4

52. Əsas iqtisadi inkişaf problemlərini seçin: 1. Gəlir bərabərsizliyi
2. Ekoloji problemlər
3. Yoxsulluğun aşağı həddi
4. Sərvət bərabərsizliyi

- 1, 3, 4
- ✓ 1, 2, 4
- 1, 3
- hamısı
- 1, 2, 3

53. Qloballaşmaya xas olmayanı seçin

- Transmilli şirkətlər
- ✓ İnvestisiya fəaliyyətlərinin məhdudlaşdırılması
- Birbaşa xarici investisiyalar
- hamısı
- Telekommunikasiya

54. Kapitalist iqtisadiyyatlarda ən mühim şərt nədir?

- İstehsal vasitələri
- ✓ Mənfəət
- Resurs yığılı
- Xidmətin effektivliyi
- Nəqliyyat vasitələri

55. Kapitalist iqtisadi sistem nə zaman və hansı coğrafi bölgədə yaranmışdır?

- XVIII əsrdə Amerikada
- ✓ XV və XVI əsrlərdə Qərbi Avropada
- XVII əsrdə Asiyada
- Heç biri
- XVII əsrdə Avropada

56. Kapitalizmə xas olan xüsusiyyəti seçin

- Kapitalizm – iqtisadi, sosial, siyasi, coğrafi sistemdir
- ✓ Yuxarıdakıların hamısı
- Kapitalizmin əsas şərtlərindən biri mənfəətdir
- Resurs bazarları (istehsal amilləri bazarı) əmtəə və xidmət istehsalı üçün kapital, torpaq və əməyi təmin edir
- Kapitalizm özəl mülkiyyətə əsaslanır

57. Aşağıdakılardan hansı iqtisadi coğrafiya üçün 5 əsas analitik məsələlərdəndir?
1. Məkanın öyrənilməsi vacib deyil
2. Hər bir məkan məkanlar sisteminin bir parçasıdır
3. İnsan fəaliyyətləri biofiziki məkanda ortaya çıxır
4. Mədəniyyət, şüur forması iqtisadi coğrafiya üçün fundamental deyil
5. Sosial əlaqələrin formalaşması coğrafiyaların başa düşülməsini tələb edir

- 1, 2, 4
- ✓ 2, 3, 5
- 1, 2, 5
- 3, 4, 5
- 1, 3, 5

- İqtisadi coğrafiya nəyi öyrəmir? 1. Dünya resurslarından istifadə
58. 2. Dünyanın yaranma tarixi
3. İqtisadi fəaliyyətlərin məkan baxımından təşkilini
4. Dünya iqtisadiyyatının coğrafi köklərini
- 1, 2
 - ✓ 1, 3, 4
 - 1, 4
 - yuxarıdakıların hamısı
 - 1, 2, 3
59. Aşağıdakılardan hansı iqtisadi coğrafiya ilə əlaqəlidir?
- İstehsal
 - ✓ Qeyd olunanların hamısı
 - Birbaşa xarici investisiyalar
 - İstehlak
 - Nəqliyyat
60. Qloballaşma nəticəsində hansı sahə daha aşağı önəmə sahib olmuşdur?
- Beynəlxalq maliyyə
 - ✓ Dövlətlərarası sərhədlər
 - Birbaşa xarici investisiyalar
 - Beynəlxalq turizm
 - Transmilli korporasiyalar
- Aşağıdakılardan hansı iqtisadi coğrafiya yanaşması üçün 5 analitik məsələlərdəndir?
61. 1. Məkanın öyrənilməsi zamanın öyrənilməsi ilə eyni deyil
2. Hər bir məkan məkanlar sisteminin bir parçasıdır
3. Mədəniyyət iqtisadi coğrafiya üçün mühim deyil
4. İnsan fəaliyyətləri biofiziki mühitdə ortaya çıxır
5. Sosial əlaqələrin formalaşması cəmiyyətlərin və coğrafiyaların başa düşülməsini tələb edir
- 1, 2, 3
 - ✓ 2, 4, 5
 - 2, 3, 5
 - 1, 4, 5
 - 1, 3, 4
62. Mükəmməl rəqabətli bazara aid deyil:
- ✓ Assimetrik informasiya
 - Oxşar növ məhsulların istehsalı
 - Bazara girişin azadlığı
 - Qiymətin bazar tələbi və təklifi əsasında formalaşması
 - Satıcı sayının çoxluğu
63. Hansı sənaye inqilabının baş verdiyi ölkələrdə gətirdiyi dəyişikliyə aiddir?
- Şəhərləşmənin azalması
 - Ətraf mühitin çirklənməsinin azalması
 - Heç biri
 - ✓ Səhiyyə və təhsil səviyyəsinin artması
 - Əhali sayının azalması
64. Kapitalist münasibətlərinin ilkin formalaşdığı bölgə haradır?
- Hindistan
 - ABŞ

- Çin
- Orta Şərq
- ✓ Şimali İtaliya

65. Sənaye inqilabı ilə bağlı hansı fikir doğru deyil?

- 3-cü Dünya ölkələri hələ də sənayeləşmə dövrünü tamamlamamışlar
- Rusiya 1920-ci illərə qədər sənayeləşmə dövrünü tamamilə keçirməmişdir
- ✓ Fikirlərin hamısı doğrudur
- Böyük Britaniya sənaye inqilabının ilk baş verdiyi ölkədir
- Yaponiya ilk sənayeləşmə dövrünü yaşayan ilk şərq ölkəsidir

66. Aşağıdakılardan hansı fikir müstəmləkəçiliyə aid deyil?

- Yerli (aborigen) millətlərin məhv edilməsi
- Liman şəhərlərinin önəminin daxildəki şəhərlərdən yüksək olması
- ✓ Bütün cavablar müstəmləkəçiliyə aiddir
- İkili cəmiyyətlərin təşəkkülü
- Müstəmləkələrdə ibtidaki istehsal istiqamətlərinin formalaşdırılması

67. Müstəmləkəçiliyin süqutuna aiddir:

- Mərkəz-periferiya modelində göstəriləndi kimi, hələdə qlobal olaraq Cənubun Şimaldan əmtəə bazarları baxımından asılılığı davam edir
- Fərqli ölkələrə müstəqilliyə fərqli şəkildə nail oldular
- Latın Amerikasında ilkin süqut
- I və II Dünya müharibələri sonrası dünyanın çox hissəsində müstəmləkəçiliyin süqutu
- ✓ Hamısı

68. Hansı fikir yanlışdır?

- Dünya müharibələrindən sonra müstəmləkəçiliyin süqutu
- Bütün cavablar yalnızdır
- Müstəmləkə sistemində olan ölkələr müstəqilliyə fərqli istiqamətlərdən nail oldular
- Latın Amerikasında müstəmləkəçiliyin ilkin süqutu
- ✓ Bütün cavablar doğrudur

69. Hansı müstəmləkəçiliyin təsirlərinə aid edilə bilməz?

- İkili cəmiyyətlərin yaranması
- Bütün cavablar doğrudur
- Mədəni Qərbləşmə
- ✓ Beynəlxalq əmək bölgüsünün sürətlənməsi
- Milli dövlətlərin formalaşması

70. Hansı feodalizmə xas cəhətlərdən biri ola bilməz:

- istehsalda və cəmiyyət həyatında ənənələrin üstün rol oynaması
- Doğru cavab yoxdur
- Təhkimçilik
- ✓ sənaye işçisi sinfi
- Avropada kilsənin ictimai institut kimi yüksək təsir imkanları

71. Fikirlərdən hansı yanlışdır?

- Kapitalist münasibətlərinin mərkəzində dursa da, pul kapitalizmə qədərki dövrlərdə də mövcud olub
- Bütün cavablar doğrudur
- Rəqabət və özəl sektor kapitalist münasibətlərinin əsas atributlarıdır

- Kapitalizmə qədər barter ticarətin əsas forması idi
- ✓ Bazarlar kapitalist münasibətlərinin formalaşması ilə ortaya çıxan institutdur

72. Fikirlərdən hansı yanlıştır?

- Protestant dini cərəyanının kapitalist münasibətlərinin ortaya çıxmasında ideoloji rolu olmuşdur
- Bütün cavablar doğrudur
- Kapitalizmin ilkin formalaşma məskənləri kimi Şimali İtaliya şəhər-dövlətləri qeyd oluna bilər
- Bəzi tarixçilər sürətlə yayılan vəba xəstəliyini kapitalizmin yaranma səbəblərindən biri kimi qeyd edirlər
- ✓ Kapitalist istehsal formasıyasının hərəkətverici amili ənənəvi qaydalara əsaslanmasıdır

73. Fikirlərdən hansı yanlıştır?

- ✓ Sənaye inqilabı əhali artımını zəiflətdi
- Sənaye inqilabının nəticələri Maltusun tezislərini yanlış çıxartdı
- Vattın buxar maşınını sənaye inqilabının əsas hərəkətverici qüvvəsi hesab etmək olar
- Bütün cavablar doğrudur
- İngiltərə sənaye inqilabının ilkin baş verdiyi ölkədir

74. Sənaye inqilabının daha erkən baş verdiyi bölgə hansıdır?

- Yaponiya
- Rusiya
- İtaliya
- ✓ İngiltərə
- Almaniya

75. Gildiya nədir?

- Orta əsrlərdə universitetlərin təmərküzləşdiyi bölgələr
- Orta əsr zadəganlarının siyasi titulu
- Doğru cavab yoxdur
- Təhkimçi kəndli
- ✓ Orta əsr sənətkar ittifaqları

76. Mükəmməl rəqabətli bazarlara aid deyil:

- Bazara girişin asan olması
- Doğru cavab yoxdur
- İnformasiya əldə olunması problemsizdir
- ✓ Assimetrik informasiya
- Satıcıların qiymət üzərində təsiri yoxdur

77. Monopsoniya nədir?

- Bir satıcının olduğu bazarlar
- Doğru cavab yoxdur
- İnhisarın olduğu bazar
- ✓ Bir alıcı və çoxlu satıcının olduğu bazarlar
- İnhisarçı rəqabətin olduğu bazar

78. OECD hesabatlarına əsasən son 30 ildə dünya əhalisinin gəliri necə dəyişmişdir?

- Dünya üzrə gəlir bərabərsizliyi azalmışdır
- Dünya əhalisinin gəlirləri bir-birinə yaxınlaşmışdır
- Doğru cavab yoxdur
- Gəlirlər azalmışdır
- ✓ Dünya üzrə gəlir bərabərsizliyi yüksəlmişdir

79. Alimlərin proqnozlarına əsasən 2030-cu ilə qədər dünya əhalisinin sayında nə cür dəyişim baş verəcək

- Dünya əhalisinin sayında mühüm dəyişiklik baş verməyəcək
- Dünya əhalisi kəskin azalacaq
- Dünya əhalisinin sayı çox az şəkildə artacaq
- ✓ Dünya Əhalisi 1 milyarda yaxın artacaq
- Dünya əhalisi hazırkı rəqəmlərlə müqayisədə nisbətən azalacaq

80. Dünya üzrə əhalinin paylanmasında ən yüksək paya sahib bölgə hansıdır?

- Afrika
- Okeaniya
- ✓ Asiya
- Avropa
- Şimali Amerika

81. Demografik keçid nəzəriyyəsi aşağıdakılardan birini ilkin sənaye cəmiyyəti üçün xarakterik hesab edir:

- Aşağı ölüm, aşağı doğum səviyyəsi, və azalan təbii artım
- Heç birini
- ✓ Aşağı ölüm, yüksək doğum səviyyəsi, yüksək təbii artım
- Yüksək ölüm və yüksək doğum səviyyəsi
- Yüksək ölüm, aşağı doğum səviyyəsi və azalan təbii artım

82. Əhali sıxlığı ilə bağlı fikirlərdən hansı yanlıştır?

- Ətraf mühit şəraiti əhali sıxlığına təsir göstərən amillərdən biridir
- heç biri
- Ölkələrin tarixi inkişafı da əhali sıxlığına təsir göstərir
- ✓ Dünyanın 10 ən sıx məskunlaşmış ölkələrində kəskin ərzaq problemi mövcuddur
- İqtisadi və siyasi sistemlər də əhali sıxlığını təsir edən amillərdir

83. Əməyin hərəkətinin xarici (çəkici) amildən təsirləndiyi real nümunəni göstərin:

- Suriyadan milyonlarla insanın Türkiyə ərazisinə köçü
- Yüzminlərlə Krım tatarlarının Özbəkistana köçürülməsi
- hamısı
- ✓ Türk işçilərinin Almaniyaya miqrasiyası
- El-Salvadordan vətəndaş müharibəsi nəticəsində ABŞ-a əhali axını

84. Miqrasiyanın neo-klassik nəzəriyyəsi ilə bağlı göstərilən hansı fikir doğrudur?

- Dünya üzərində əmək haqqı bərabərsizliyinin genişlənməyini iddia edir
- Miqrasiya motivləri təkcə iqtisadi yox, həm də sosial və ekoloji ola bilər
- Hamısı
- ✓ Dünya üzərində əmək haqqı bərabərsizliyinin azalacağını iddia edir
- İnkişaf etmiş ölkələrdə isə miqrasiya nəticəsində əmək təklifi artıdığından əmək haqqıların səviyyəsi artacaqdır

85. Miqrasiya ilə bağlı fikirlərdən hansı yanlıştır?

- Miqrasiya daxili (təkanverici) və xarici (çəkici) səbəblərdən təsirlənə bilər
- Miqrasiya, inkişaf etmiş ölkələrdə immiqrasiya problemlərini yaradır
- Miqrasiya ölkələrin demografik mənzərəsini dəyişə bilər
- ✓ Bütün fikirlər doğrudur
- Miqrasiya nəticəsində sosial konfliktlər ortaya çıxma bilər

86. Hansı demografik keçid nəzəriyyəsinə aiddir?

- Demografik inkişafı 4 mərhələ ilə izah edir
- ✓ Hamısı
- Post-industrial cəmiyyətlərə yaşlıların sayının çoxluğu, orta yaş həddinin yüksəkliyi, uşaqların isə azlığı xarakterikdir

- Sənayeləşmədən öncəki cəmiyyət yüksək və qeyri- stabil doğum və ölüm səviyyəsi, əhali artımının aşağı səviyyəsi, uşaqların çoxluğu və aşağı ömür müddəti ilə xarakterizə olunur
- Qərbin demoqrafik inkişaf xüsusiyyətlərini öyrənərək, eyni təcrübənin digər ölkələrdə də yaşanacağını iddia edir

87. Aşağıdakı ölkələrdən hansında əhali sıxlığının daha yüksək səviyyəsi müşahidə olunur?

- Avstraliya
- Qazaxstan
- ✓ Türkiyə
- Monqolustan
- Kanada

88. Beynəlxalq miqrasiya ilə bağlı hansı fikir yanlısdır?

- Miqrasiya əsasən az gəlirli ölkələrdən çox gəlirli ölkələrə doğru istiqamətlənir
- Miqrasiya əmək haqqı səviyyələrinin yaxınlaşmasına təsir göstərir
- ✓ Miqrasiyanın iqtisadi faydası yoxdur
- Miqrasiya sosial müdafiə sistemlərinin yükünü ağırlaşdırır
- Bütün cavablar yanlısdır

89. Emiqrasiyanın müsbət səviyyəsinin olduğu ölkələri seçin:

- ABŞ, Kanada, Almaniya
- Avstraliya, Yeni Zelandiya, Yaponiya
- Türkiyə, Rusiya, Hindistan
- Rusiya, Çin, Cənubi Koreya
- ✓ Efiopiya, Liviya, Meksika

90. Aşağıdakı ölkələrin hansılarında immiqrasiyanın müsbət səviyyəsi müşahidə olunur? 1. Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), 2. Suriya, 3. Türkiyə, 4. Çin, 5. Rusiya

- BƏƏ, Türkiyə, Çin
- Suriya, BƏƏ, Çin
- BƏƏ, Çin, Rusiya
- Suriya, Türkiyə, Rusiya
- ✓ BƏƏ, Türkiyə, Rusiya

91. Klassik əmək miqrasiyası nəzəriyyəsini görə:

- Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası hər iki ölkədə əmək haqqı səviyyəsini yüksəldir
- Doğru cavab yoxdur
- Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası çox gəlirli ölkədə işçi təklifini artıraraq əmək haqqı səviyyəsini yüksəldir
- ✓ Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası az gəlirli ölkədə işçi təklifini azaldaraq əmək haqqı səviyyəsini yüksəldir
- Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası hər iki ölkədə əmək haqqı səviyyəsini aşağı salır

92. Fikirlərdən hansı doğru deyil?

- Dünya əhalisinin artım səviyyəsi getdikcə geriləyir
- Heç biri
- Kasıb və inkişaf etməmiş ölkələrdə əhalinin yaş piramidasında gənclər üstünlük təşkil edir
- ✓ İstisnasız olaraq bütün ölkələr üçün təbii artım səviyyəsi və adambaşına düşən gəlirlərin tərs mütənəsis asılılığı mövcuddur
- Dünya əhalisinin artımın əsas hissəsi inkişaf etməkdə olan ölkələrin hesabınadır

93. Fikirlərdən hansı doğru deyil?

- Beyin axını inkişafdan qalmış ölkələrin problemlərini dərinləşdirən amillərdən biridir
- heç biri
- Sənaye inqilabından sonra əhalinin dünya əhalisinin yüksək artımı müşahidə olunmuşdur
- Miqrasiyanın iqtisadi nəticələri ilə yanaşı, sosial və demoqrafik nəticələri də mövcuddur
- ✓ Demoqrafik keçid nəzəriyyəsi qlobal əhali artımının ərzaq çatışmazlığı və qlobal siyasi ziddiyyətlər doğuracağını proqnozlaşdırır

94. Ölüm səviyyəsinin daha yüksək olduğu ölkələr qrupu hansıdır?
- Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi
 - Argentina, Türkiyə
 - Avstraliya, Yeni Zenlandiya
 - Kanada, ABŞ
 - ✓ Anqola, Zambiya
95. Aşağıdakı ölkələrdən hansında yüksək əhali artımı səviyyəsinə baxmayaraq adambaşına düşən gəlirin də yüksək həddi müşahidə olunur?
- ✓ Birləşmiş Ərəb Əmirliyi
 - Rusiya
 - İsveçrə
 - Venesuela
 - Macarıstan
96. Bəndlərdən hansındakı fikir Demoqrafik keçid nəzəriyyəsinə aid deyil?
- Əhali artım sosial şərtlərlə müəyyən olunur
 - Demoqrafik təkamül 4 mərhələyə ayırır
 - Sənayedən öncəki dövr üçün yüksək ölüm səviyyəsi
 - ✓ Sənayedən öncəki dövr üçün əhali artımın yüksək səviyyəsi
 - Avropa və Şimali Amerika tarixinə əsaslanır
97. Maltusçu nəzəriyyə ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlıştır?
- Maltus doğum səviyyəsinin düşəcəyini proqnozlaşdırma bilməmişdi
 - Maltus məhsuldarlığın arta biləcəyini düşünmürdü
 - hamısı
 - Maltus yeni torpaqların məskunlaşmasının ərzaq istehsalına olacaq təsirini nəzərə almamışdı
 - ✓ Maltus sənayeləşmənin nəticəsində yüksələn urbanizasiyanın demoqrafik problemləri artıracağını düşünürdü
98. Miqrasiyanın Cazibə modelinə görə aşağıdakılardan birini iddia etmək olar:
- İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələr arasındakı məsafə ilə düz mütənəsbidir
 - Heç biri
 - İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələrin ticarət əlaqələrindən asılıdır
 - ✓ İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələr arasındakı məsafə ilə tərs mütənəsbidir
 - İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələri əhalisinin sayı ilə tərs mütənəsbidir
99. Bu fikirlərdən hansı yanlıştır:
- Əhalinin təbii artım səviyyəsi xəritəsi ilə bölgələrin iqtisadi inkişaf xəritəsi arasında uyğunluq var
 - Qeyd olunanların hamısı
 - Kanada üçün net immiqrasiyanın yüksək səviyyəsi xarakterikdir
 - ✓ Miqrasiya yalnız iqtisadi motivlərdən qaynaqlanan insan hərəkətidir
 - Demoqrafik keçid nəzəriyyəsində post sənaye cəmiyyətlərinə aşağı əhali artımı xarakterikdir
100. Bu ölkələrdən hansı Demoqrafik keçid nəzəriyyəsindəki 4-cü mərhələyə uyğun gəlir?
- ✓ Yaponiya
 - Meksika
 - Türkiyə
 - Mali
 - Argentina
101. Demoqrafik keçid nəzəriyyəsində 3-cü mərhələyə xarakterikdir:

- Yeni sənaye cəmiyyəti olması
- Heç biri
- Post sənaye cəmiyyəti olması
- ✓ Yüksək əhali artımı
- Yüksək ölüm səviyyəsi

102. Təbii artım səviyyəsi nədir?

- Doğulanlar və immiqrasiyanın sayının cəmi
- ✓ Doğulanlarla ölənlərin sayı arasındakı fərq
- Doğulanlarla ölənlərin fərqi ilə immiqrasiya və emiqrasiyanın fərqlərinin cəmi
- Doğulanların sayı
- Ölənlərlərin və emiqrasiyanın cəmi

103. Əhali artımının daha aşağı olduğu ölkəni seçin.

- Meksika
- Braziliya
- Pakistan
- Argentina
- ✓ Yaponiya

104. İnkişaf etməkdə olan ölkələr üçün əhalinin yaş piramidasına xarakterikdir:

- Doğulanların ölənlərdən az olması
- hamısı
- 65 yaşdan yuxarı əhalinin üstünlük təşkil etməsi
- Əhalinin yaş qrupları üzrə balanslı bölgüsü
- ✓ Gənc əhalinin sayının üstünlük təşkil etməsi

105. “Beyin axını” problemi nədir?

- Varlı ölkələrin bacarıqlı işçi qüvvəsinin potensialından tam yararlanma bilməməsi
- Kasıb ölkələrdə yüksək qabiliyyətli işçi qüvvəsinin təklif artıqlığı
- Heç biri
- ✓ Kasıb ölkələrin yüksək qabiliyyətli işçi qüvvəsinin xaricə axını və o ölkələrdə problemlərin dərinləşməsi
- Kasıb ölkələrə yüksək qabiliyyətli işçi qüvvəsinin axını və əmək bazarında rəqabətin güclənməsi

106. Müstəmləkə dövründə Afrikadan Amerika qitəsinə qul köçürmələri miqrasiyanın hansı formasına aiddir ?

- Daxili miqrasiya
- İqtisadi məqsədli miqrasiya
- ✓ Qeyri-iradi (məcburi)
- Könüllü miqrasiya
- heç biri

107. Hansı müddədəki fikir doğrudur?

- Qərbi Avropa ölkələrində əhalinin sıxlığı Ərəbistan yarımadasındakı ölkələrədən daha çoxdur
- Ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə təbii artım səviyyəsi düz mütənasibdir
- Heç biri
- Bir ölkəyə olan yüksək immiqrasiya səviyyəsi orada əmək haqqı səviyyəsini artıracaqdır
- ✓ Suriyalıların Türkiyə və Avropa ölkələrinə axını məcburi miqrasiyaya nümunə göstərilə bilər

108. Miqrasiyanın Samuelson modelinə görə aşağıdakılardan hansını A ölkəsinə əmək haqqı səviyyəsinin aşağı olduğu ölkələrdən olan miqrasiyanın doğura biləcəyi nəticələrə aid etmək olmaz?

- A ölkəsində işsizliyin səviyyəsinin artımı
- heç biri
- A ölkəsində əmək haqqı səviyyəsində eniş

- A ölkəsində işçi təklifinin artımı
 - ✓ A ölkəsində iş təklifinin artımı
109. Bəndlərdən hansında miqrasiyanın “Cazibə modeli”-nə görə bölgələr arasındakı miqrasiya səviyyəsinə təsir göstərən amillər tam qeyd olunub?
1. Dini aidlik
 2. Məsafə
 3. İqtisadi sistem uyğunluğu
 4. Təhsil səviyyəsi
 5. Əhali sayı
- 3, 4
 - ✓ 2, 5
 - 2, 3
 - 1, 3
 - 1, 5
110. Emiqrasiyanın səviyyəsinin daha yüksək olduğu ölkə hansıdır?
- ABŞ
 - Almaniya
 - Rusiya
 - ✓ Meksika
 - Kanada
111. İmmiqrasiyanın daha yüksək olduğu ölkə hansıdır?
- Hindistan
 - Pakistan
 - Çin
 - ✓ Avstraliya
 - İndoneziya
112. Hansı məcburi miqrasiya nümunəsinə aiddir?
- Türklərin Almaniya mühacirəti
 - hamısı
 - ABŞ-ın cənub-qərbində meksikalıların məskunlaşması
 - ✓ Vətəndaş müharibəsi zamanı Nikaraquadan ABŞ-a olan miqrasiya
 - Neftlə zəngin Körfəz ölkələrinə xarici işçi axını
113. Təbii artım səviyyəsinin daha yüksək olduğu ölkələrə aiddir?
- Kanada, Türkiyə
 - ABŞ, Rusiya
 - Uruqvay, Argentina
 - ✓ Misir, Səudiyyə Ərəbistanı
 - Portuqaliya, Rusiya
114. Aşağıdakı bölgələrdən hansında orta ömür müddəti digərlərindən daha yüksəkdir:
- Azərbaycan
 - Somali
 - Rusiya
 - Konqo
 - ✓ Kanada
115. Demografik keçid nəzəriyyəsi aşağıdakılardan birini post-sənaye cəmiyyəti üçün xarakterik hesab edir:
- Aşağı ölüm, yüksək doğum səviyyəsi
 - Yüksək ölüm və yüksək doğum səviyyəsi

- ✓ Aşağı ölüm, aşağı doğum səviyyəsi, və aşağı təbii artım
- Yüksək ölüm, aşağı doğum səviyyəsi və azalan təbii artım
 - Heç biri
- 116.** Aşağıdakı müddəalardan hansını Maltusçu nəzəriyyəyə aid etmək olmaz?
- Əhali həndəsi silsilə ilə artır
 - Ərzaq istehsalı ədədi silsilə ilə artır
 - Hamısı
 - Əhali artımı təbii amildir
 - ✓ Əhali artımı sosial-ictimai amildir
- 117.** Aşağıdakı ölkələrdən hansında əhali sıxlığının daha yüksək səviyyəsi müşahidə olunur?
- Qazaxstan
 - Heç biri
 - Kanada
 - Avstraliya
 - ✓ Türkiyə
- 118.** Aşağıdakı ölkələrin hansılarında immiqrasiyanın müsbət səviyyəsi müşahidə olunur? 1. Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), 2. Suriya, 3. Türkiyə, 4. Çin, 5. Rusiya
- ✓ BƏƏ, Türkiyə, Rusiya
 - Suriya, Türkiyə, Rusiya
 - BƏƏ, Türkiyə, Çin
 - Suriya, BƏƏ, Çin
 - BƏƏ, Çin, Rusiya
- 119.** Sənaye inqilabından sonra ərzaq istehsalında nə baş verdi?
- Ərzaq istehsalı zəifləməyə başladı
 - ✓ Ərzaq istehsalı əhali artımına nəzərən daha yüksək sürətlə artdı
 - Bütün cavablar doğrudur
 - doğru cavab yoxdur
 - Ərzaq istehsalı stabil qaldı
- 120.** Resurslar hansı iki hissəyə ayrılır?
- Faydalı və faydasız
 - ✓ Bərpa olunan və bərpa olunmayan
 - Gəlirli və gəlirsiz
 - heç biri
 - Səmərəli və səmərəsiz
- 121.** Təbii resursların tükənməsi ilə bağlı dünya iqtisadiyyatının gələcəyi barədə pessimist düşünən kəsimin fikri nədir?
- Onlar düşünürlər ki, təbii resursların qeyri-səmərəli istifadəsi doğrudur
 - ✓ Onlar düşünürlər ki, təbii resursların qeyri-səmərəli istifadəsi doğru deyil
 - hamısı
 - heç biri
 - Onlar düşünürlər ki, təbii resursların tükənməsi iqtisadi artımı sürətləndirəcək
- 122.** Təbii resursların tükənməsi ilə bağlı dünya iqtisadiyyatının gələcəyi barədə optimist düşünən kəsimin fikri nədir?
- Onlar düşünürlər ki, təbii resursların istifadəsinə limit tətbiq etmək vacibdir
 - ✓ Onlar düşünürlər ki, təbii resursların istifadəsinə limit tətbiq etmək lazım deyil
 - Bütün cavablar doğrudur
 - doğru cavab yoxdur
 - Texnoloji inkişafın zəif təsirinin olacağını düşünürlər

123. Təbii resurslardan səmərəli istifadə ölkənin iqtisadiyyatının gələcəyi üçün nə vəd edir?
- Uzun müddətdə təbii resursların tükənməsi
 - ✓ Dayanıqlı və davamlı inkişaf
 - İdxaldan asılılıq
 - doğru cavab yoxdur
 - Təbii resursların artması
124. Hansı alternativ enerji növü hesab olunur
- Neft
 - ✓ Külək
 - Kömür
 - hamısı
 - Təbii qaz
125. Dünya neft bazarında neft qiymətlərinin enməsinə təsir edən səbəbləri göstərin. 1. İran üzərindən embarqoların qaldırılması
2. Neft bazarında təklifin aşağı düşməsi
3. ABŞ-ın 40 illik fasilədən sonar neft ixracatına başlaması
4. OPEK-in neft hasilatını azaltması
- 1, 2, 3
 - ✓ 1, 3
 - 1, 3, 4
 - 3, 4
 - 2, 4
126. İqtisadiyyatın hansı sahəsində su ehtiyatlarından daha çox istifadə edilir?
- Sənaye istehsalı
 - Qaz sənayesi
 - Neft sənayesi
- ✓
Kənd təsərrüfatı
- heç biri
127. Dünyada ən çox təbii qaz ehtiyatına malik ölkələr qrupu hansıdır?
- Venesuela, Türkiyə, Azərbaycan
- ✓
Rusiya, İran, Qətər
- Türkmənistan, Özbəkistan, Qazaxstan
 - Azərbaycan, Türkiyə, Türkmənistan
 - İran, Türkiyə, Çin
128. Dünya üzrə xam neft ticarətində üstünlüyə malik region hansıdır?
- Avstraliya
 - ✓ Orta Şərq
 - Afrika
 - Heç biri
 - Avropa
129. Ən çox xam neft rezervinə sahib olan region hansıdır?
- Avropa regionu

- ✓ Orta Şərq regionu
- Mərkəzi və Cənubi Amerika regionu
- Avrasiya regionu
- Şimali Amerika regionu

130. Solar radiasiya hansı enerji növünü yarada bilir?

- Hidrotermal enerji
- ✓ Külək enerjisi
- Atom enerjisi
- Heç biri
- Geotermal enerji

131. Aşağıdakılardan hansı bərpa olunmayan enerji növüdür?

- Külək enerjisi
- ✓ Kömür
- Günəş enerjisi
- Dalğa
- Geotermal enerji

132. Dünyada ən çox ehtiyatı olan yanacaq növü hansıdır?

- Neft
- ✓ Kömür
- Biodizel
- Metan
- Qaz

133. Ərzaq resursu ilə bağlı problemlər hansılardır? 1. Yoxsulluq
2. Əhalinin azalması
3. Müharibələr
4. Urbanizasiya

- 1, 2, 3
- ✓ 1, 3, 4
- 1, 4
- 1, 3
- 2, 3, 4

134. Dünya neft bazarında son illərdə baş verən hadisələri seçin: 1. Neftin qiymətində yüksəliş müşahidə olunmuşdur
2. ABŞ 40 ildən sonra ilk dəfə neft ixracatını həyata keçirmişdir
3. İran uzun müddətdən sonra ilk dəfə Avropaya neft ixrac etməyə başlamışdır
4. ABŞ-ın neft bazarına təsiri zəifləmişdir

- 1, 2
- ✓ 2, 3
- 3, 4
- heç biri
- 1, 2, 3

135. Dünyanın ən böyük neft yataqları hansı körfəzdə yerləşir?

- Benqal Körfəzi
- ✓ Fars Körfəzi
- Oman Körfəzi
- Alyaska Körfəzi
- Meksika Körfəzi

136. Neft ixrac edən ölkələrin birliyi hansıdır?

- DTT
- ✓ OPEK
- NAFTA
- heç biri
- ASEAN

137. Ən az neft rezervlərinə sahib region hansıdır?

- Şimali Amerika
- ✓ Qərbi Avropa
- Mərkəzi Amerika
- Afrika
- Orta Şərq

138. OPEK üzvü olan ölkələrin sırasını seçin

- Səudiyyə Ərəbistanı, İraq, Rusiya
- Norveç, Kanada, Əlcəzair
- Qətər, Rusiya, BƏƏ
- ✓ Venesuela, Nigeriya, Qətər
- ABŞ, İran, Venesuela

139. Aşağıdakılardan hansı hava çirklənməsinin səbəblərinə aid edilmir?

- Radiaktiv maddələr
- Zavodların hasil etdiyi tüstülər
- ✓ Yeni enerji istehsal edən stansiyaların tikilməsi
- Metallar və onların tullantıları
- Avtomobillərdən yaranan zərərli qazlar

140. Resurs probleminin həlli yolları hansılardır? 1. Texnologiyanın dəyişilməsi
2. Əhəlinin sayının dəyişilməsi
3. İstehlakın strukturunun dəyişilməsi
4. İctimai hədəflərin dəyişilməsi

- 1, 2, 4
- ✓ Qeyd olunanların hamısı
- 1, 2, 3
- heç biri
- 2, 3, 4

141. Alternativ enerjiden ən çox istifadə edən ölkələr qrupu:

- Yaponiya, Çili, Meksika
- ✓ ABŞ, Çin, Almaniya
- Avstraliya, Belçika, Tailand
- Türkiyə, Niderland, Taivan
- Niderland, İtaliya, Rusiya

142. Staretji materialların istehsalında 6 əsas məhsulun istehsalçısı olan ölkələrdən birini seçin.

- Almaniya
- ✓ Rusiya
- Braziliya
- heç biri
- Fransa

143. Yaşıl inqilabdan faydalanan ölkələr:

- Türkiyə, Hindistan, Kolumbiya, Meksika

- ✓ Türkiyə, İran, Çin, Meksika
- İran, Misir, Türkiyə, Argentina
- heç biri
- Hindistan, Braziliya, Nigeriya, Yaponiya

144. Əhali sıxlığı necə hesablanır?

- Sahə bölünsün əhalinin sayı
- ✓ Əhalinin sayı bölünsün sahə
- Əhalinin sayı vurulsun sahə
- heç biri
- Əhalinin illik artımı vurulsun sahə

145. Əhalinin təbii artımı necə hesablanır?

- doğulanların sayı + ölənlərin sayı
- ✓ doğulanların sayı - ölənlərin sayı
- doğulanların sayı : ölənlərin sayı
- ölənlərin sayı : doğulanların sayı
- doğulanların sayı x ölənlərin sayı

146. Yanlış fikri seçin:

- Ərzaq istehsalı əhalinin sayından daha çox sürətlə artır
- ✓ Asiya regionu ərzaq təhlükəsizliyində kritik həddi yaşayır
- Afrika üzrə qida təklifi problem mövcuddur
- Bəzi inkişaf etmiş ölkələrdə əhali artıq çəkidən əziyyət çəkir
- Qlobal ərzaq istehsalı əhalinin sayına uyğun şəkildədir

147. Aşağıdakı fikirlərdən hansılar doğrudur? 1. Ərzaq istehsalı əhalinin sayından daha çox sürətlə artır, 2. Sənayeləşmiş ölkələrdə ərzaq problem yaşanır, 3. Bəzi inkişaf etmiş ölkələrdə əhali artıq çəkidən əziyyət çəkir

- 1, 2
- ✓ 1, 3
- Hamısı
- Heç biri
- 2, 3

148. Bərpa oluna bilən resurslara hansılar aiddir?

- Günəş
- ✓ Hamısı
- Külək
- Dalğa
- Su

149. Göstərilən ölkələrdən hansı Dünya üzrə ərzaq təhlükəsizliyində nisbətən aşağı mərhələni yaşayır?

- Çin
- ✓ Peru
- Bolqarıstan
- hamısı
- Serbiya

150. Göstərilən ölkələrdən hansı Dünya üzrə ərzaq təhlükəsizliyində kritik mərhələni yaşayır?

- Tailand
- ✓ Somali
- Argentina

- heç biri
- Türkiyə

151. Aşağıdakılardan hansı Qərbin mövcud enerji və material tutumlu istehsal sistemlərinə alternativlərə aiddir?

- günəşə əsaslanan təbii (organic) kənd təsərrüfatı
- ✓ hamısı
- yerli xammaldan və əmək tutumlu texnologiyalardan asılılıq
- yerli özünütəminatın payını artırmaq və nəqliyyat fəaliyyətlərini azaltmaq məqsədilə istehsalın desentralizasiyası
- bərpa olunan enerji mənbələri

152. 2015-ci ildə pambıq istehsalına görə dünyada lider olan ölkə

- Hindistan
- Türkiyə
- Braziliya
- ✓ Çin
- ABŞ

153. XX əsrin əvvəlləri ilə istehsal prosesi indiki zamanda hansı formada

- azalıb
- hamısı
- məhsul çeşidləri azalıb
- ✓ daha mürəkkəbdir
- stabil qalıb son 16 ildə azalıb

154. Firmanın uğurlu yerləşmə siyasəti nəyə təsir edə bilər

- mənfəətə təsir edə bilər
- istehsal prosesinə təsir edə bilər
- işçilərin sayına təsir edə bilər
- ✓ hamısı
- istehlakçılar üçün münbit şərait yaradır

155. XX əsrdə dünyada texnoloji inkişaf baxımından lider olan ölkəni seçin

- Litva
- Kanada
- Avstraliya
- ✓ ABŞ
- Almaniya

156. Texniki bilik və bacarıqlar adətən hansı formada kateqoriyalasdırılır

- maliyyə mənbələri
- müasir avadanlıqların istehsalda tətbiqi
- marketinq
- yerləşmə məntəqələri
- ✓ inkişaf və araşdırma

157. İnvestisiya kapitalının müxtəlif mənbələrini seçin

- şəxsi fondlar
- kredit institutları
- ✓ hamısı
- ailə və dostlar
- kredit assosiasiyaları

158. Kapital-əmək konfliktini harada özünü büruzə verir

- sosializm mübahisələrində
- işçi mübahisələrində
- heç biri
- texnoloji istehsal prosesində
- ✓ sənaye mübahisələrində

159. Sendikalaşmanın böyük dərəcəsi nə ilə ölçülür

- yerləşmə yernin optimallığı ilə
- işçilərin sayı ilə
- istehsal gücü ilə
- investisiya gücü ilə
- ✓ yüksək əmək haqqı ilə

160. Fiskal siyasət nəyi müəyyən edir

- bankların fəaliyyətini
- hamısını
- ✓ dövlətin pulu necə xərcləməyini
- ölkənin iqtisadi əsas göstəricilərini
- bazar araşdırmalarını

161. Təsisatların yerləşməsində əsas dəyişən hansıdır

- kapital
- avadanlıqlar
- ərazi
- ✓ əmək
- nəqliyyat vasitələri

162. Məhsulun həyat dövrünün 3-cü mərhələsi nəyi ifadə edir

- mövsümi təsir dövrü
- məhsulun son dəyəri
- məhsulun dəyərində artım
- ✓ tənəzzül
- istehsal prosesində son mərhələ

163. Məhsulun həyat dövründə 2-ci mərhələ nəyi ifadə edir

- məhsulun ilkin istehsal dövrünü
- heç biri
- məhsulun üzərinə yeni dəyər əlavə edilməsi
- ✓ məhsulun yetkinlik dövrünü
- məhsulun bazara çatdırılması dövrünü

164. Məhsulun həyat dövründə 1-ci mərhələ nəyi ifadə edir

- investisiya xərclərini
- hamısını
- nəqliyyat xərclərini
- ✓ araşdırma və inkişafı
- maliyyəni

165. Məhsulun həyat dövrü nəyi göstərir

- ✓ texnologiyanın istehsal prosesinə təsir etməsini
- istehsal prosesində işçilərin artırılması
- nəqliyyat xərclərinin azalmasından əmələ gələn təsir

- hamısı
- istehsalın müəyyən bir sahəsinə texnoloji yeniliyin tətbiqi

166. Beynəlxalq əmək bölgüsü neçənci illərdə baş tutdu

- XIX əsrin əvvəllərində
- ✓ XIX əsrin sonlarında
- XIX əsrin 1-ci yarısında
- XX əsrin sonlarında
- XIX əsrin ortalarında

167. Artıq və ya izafi dəyər nədir

- işçilərə verilən əlavə əmək haqqı
- ✓ işçilərin əmək haqqılarında yaratdığı dəyər
- nəqliyyat xərclərinin azalması fonunda yaranan dəyər
- əlavə iş yerlərinin yaradılması nəticəsində yaranan dəyər
- istehsalın həcmindən əmələ gələn dəyər

168. Korporativ funksiyalara əsaslanan təşkilati formatlara aiddir

- marketinq
- ✓ hamısı
- araşdırma və inkişaf
- istehsal
- maliyyə

169. Hiyerarxik olaraq kompaniyanın təşkilatlanmasının neçə forması var

- 4.0
- ✓ 5.0
- 2.0
- 1.0
- 3.0

170. İrəli inteqrasiya nədir

- yeni iş imkanlarının artırılması
- ✓ istehsal prosesində irəliləyiş
- mərkəzdənqaçma prosesi
- heç biri
- yeni istehsal ərazilərinin salınması

171. Geri inteqrasiya nədir

- şəhəkənarına genişlənmə
- ✓ istehsal prosesində geriləmə
- yerləşmə qərarlarında problemlərin olması
- hamısı
- istehsal prosesində texnoloji avadanlıqlardan istifadə

172. Urbanizasiya iqtisadiyyatı

- şəhərdən kənarda formalaşan iqtisadiyyat
- ✓ hamısı
- ölkənin mərkəzi coğrafi yerlərində cəmləşmiş iqtisadiyyat
- xüsusi yerlərdə cəmləşmiş iqtisadiyyat
- ucqar şəhər və rayonlarda ərazilərdə cəmləşmiş iqtisadiyyat

173. Miqyas iqtisadiyyatında eyni və ya əlaqəli sahələrdə firma qruplarına müraciəti zamanı

- integrasiyalı iqtisadiyyat yaranır
- ✓ aqlomerasiya iqtisadiyyatı yaranı
- istehlak yönümlü iqtisadiyyat yaranır
- heç biri
- texnoloji tətbiqə yönümlü iqtisadiyyat

174. Şirkətin bazar payı artanda və ya oliqopolik bazar olanda nə baş verir

- şaquli integrasiya
- ✓ üfüqi integrasiya
- xarici integrasiya
- heç biri
- daxili integrasiya

175. Bəzi firmalar xammal resursları və ya distribyutor obyektləri alırsa o zaman nə baş verir

- üfüqi integrasiya
- ✓ şaquli integrasiya
- xarici integrasiya
- hamısı
- daxili integrasiya

176. Miqyas iqtisadiyyatı bu istiqamətə yönəlir

- istehsalı artırır
- ✓ böyük miqdarda istehsala sərf olunan xərci azaldır
- xərcləri artırır
- istehlakı azaldır
- iqtisadiyyat miqyasının genişləndirir

177. Əməyin bölgüsü həmçinin

- işçilərin yaş məhdudiyyəti məsələsini asanlaşdırır
- ✓ ixtisaslaşmamış əməyin istifadəsini asanlaşdırır
- işçilərin sayını artırır
- hamısı
- işçilərin sayın azaldır

178. Kütləvi istehsalın əsas xüsusiyyətlərindən birini seçin

- kapital
- ✓ əməyin bölgüsü
- böyük şirkətlərin birgə istehsalda əlaqəsi
- tələbə yönəlmiş istehsal
- istehsal ərazisi

179. Qabaqcıl sənaye mərkəzləri, şirkətlər, universitetlərin araşdırma mərkəzləri ABŞ-in hansı ərazisində yerləşir

- Vaşinqton ərazisi
- ✓ Silikon vadisi
- Los - Angeles ərazisi
- hamısı
- Florida ştatı

180. Kapital intensivliyi mənfi nəticəsi nə ola bilər

- yeni iş imkanları yarada bilər
- ✓ işçiləri işsiz qoya bilər
- nəqliyyat xərclərini azaldar

- heç biri
- daha yaxşı ərazilərə yerdəyişmə etmək mümükün olar

181. II dünya müharibəsindən sonra Yaponiya və Almaniyanın iqtisadiyyatının irəli getmə səbəbi nə idi

- böyük kapitala sahiblik
- heç biri
- texnoloji sənayenin inkişafı
- ✓ cihaz və maşınlardan istehsalatda istifadə etmələri
- kənd təsərrüfatının inkişafı

182. Bazar iqtisadiyyatında hər hansısa bir zavodun qurulması üçün hansı qərarlar önəmlidir

- kapital və yerləşmə
- ✓ miqyas və texnika
- texnika və yerləşmə
- Heç biri
- nəqliyyat və investisiya

183. İdarəetmə korporativ hissə ilə yanaşı həm də bu sahələrdə önəmlidir

- kapitalın qaldırılması və maliyyə bazarları ilə danışıqlar
- ✓ resursların toplanması
- investisiya qərarları
- hamısı
- ictimaiyyətə əlaqələr

184. Firmalar xərcləri azaltmaq və məhsuldarlığı artırmaq məqsədilə

- işçilərin sayın artırır
- ✓ işçiləri maşınlarla əvəz edir
- maşınların sayın çoxaldır
- istehsal sahəsini genişləndirir
- işçilərin sayın azaldır

185. Əsas kapitala hansılar aiddir

- binalar
- ✓ avadanlıqlar
- maşınlar, cihazlar
- hamısı
- yerləşmə ərazisi

186. Quraşdırma və tikinti xərclərinin arxasında hansı xərclər dayanır

- investisiya xərcləri
- ✓ təmir amortizasiya xərcləri
- nəqliyyat xərcləri
- yerləşmə xərcləri
- texnologiya xərcləri

187. Torpağın qiyməti nəyi əks etdirir

- lokallaşmış tələbi
- ✓ yüksək lokallaşmış tələb və təklifi
- tələbi
- tələb və təklifi
- lokallaşmış təklifi

188. Sənaye ölkələrində sendikalaşma

- 3-cü sənaye inqilabından öncə yaranıb
- XV-XVI əsrlərdə yaranıb
- XVII-XVIII əsrlərdə yaranıb
- ✓ yeni sənayeləşmiş ölkələrə daha nisbətən tez yaranıb
- 1920-ci illərdən sonra yaranıb

189. Kapitalın intensivləşməsi prosesi və ya əməyin kapitalla əvəzlənməsi prosesinə aid deyil

- Firmalar xərcləri azaldır və məhsuldarlığı artırır
- ✓ hamısı
- istehsal olunmuş hər vahid məhsulun maya dəyərində tədricən əməyin payı azalır
- əmək xərcləri aşağıdırsa və ya işləri avtomatlaşdırmaq cətidirsə, onda kapital əvəzlənməsi prosesi də baş verməyə bilər
- istehsalda işçiləri maşınlarla əvəzləyirlər

190. Kondratievin dalğaların əhat etdiyi fazalara aid deyil

- Bum
- ✓ İnkişaf
- Depresiya
- bərpa
- Resesiya

191. Firmanın diversifikasiyası nədir?

- firmanın miqyasını satınalma, inşa etmə və ya məhsul istehsalının eyni mərhələsində olan digər firmalarla birləşmə yolu ilə genişləndirməyi nəzərdə tutan biznes strategiyasıdır
- ✓ Diversifikasiya firmanın əsasən məşğul olduğu bir məhsul bazarından müxtəlif məhsul bazarlarına daxil olması strategiyasıdır
- istehsalat prosesinin genişlənməsi
- heç biri
- firmaların xammal mənbələrini və ya bölüşdürmə kanallarını satın alması yolu ilə böyüməsinə deyilir

192. Məhsulun həyat dövrü konsepsiyasında I mərhələyə aiddir

- rəqibləri yeni ideyanı satın alırlar və ya oğurlayırlar və standart, ucuz kütləvi istehsal başlayır
- ✓ Bu mərhələdə ixtiracı firma məhsulu ixtira edir, inkişaf etdirir və satışa başlayır
- məhsul əvəz edilməyə başlanır. Bazarlaryeni məhsulları itirir və istehsal azalır
- hamısı
- Məhsulun satışları artmasına baxmayaraq, ilk mərhələdəki yüksək mənfəət azalır məhsul əvəz edilməyə başlanır

193. İqtisadi fəaliyyətin Kondratiev dalğalarında 3-cü dalğa hansıdır?

- Buxar enerjisi
- ✓ Elektrik, telefon
- Mikroelektronika, sintetik material
- İnformasiya texnologiyaları
- Dəmir polad

194. Firmalar arası miqyas effekteinə aid olmayanı seçin

- miqyas effekti eyni sektorda və ya əlaqəli sektorlardakı firmaların klasterlərinin yaradılması ilə də ortaya çıxır
- ✓ Nəqliyyat xərcləri əsas kimi götürülür
- Bu effektə aqlomerasiya effekti də deyilir
- Heç biri
- Klasterlərdə məhsul vahidinə düşən xərclər bütün firmalar üçün müxtəlif ərazilərdə fəaliyyət göstərmələri ilə müqayisədə azala bilər

195. Təşkilati strukturu funksional yönümlü olan şirkət hansıdır?

- Westinghouse

- ✓ Ford Avtomobil Şirkəti
- Citibank
- Heç biri
- Exxon

196. “Əmək”lə bağlı fikirlərdən hansı doğrudur

- Əmək yerləşmənin əsas determinantlarından biridir
- ✓ Hamısı
- Bütün iqtisadi fəaliyyətlərdə tələb olunur
- Əmək xərclərində regional variasiya yaranır
- Kapital əməyin uzunmüddətli əvəzedicisi

197. Məhsulun həyat dövrü ilə bağlı hansı fikir doğrudur?

- Məhsulun həyat dövrü korporasiyaların məkanbaxımından təşkilində texnoloji proseslərin əhəmiyyətini qiymətləndirməyə imkan verir
- ✓ hamısı
- istehsalın müxtəlif mərhələləri korporativ sistemin müxtəlif məkanlarında istehsal olunmaq məcburiyyətində qalır
- Bu coğrafi baxımdan əhəmiyyətlidir
- Məhsulun həyat dövrü məhsulun meydana çıxmasından daha yaxşısı ilə əvəz olunaraq bazarı tərk etməsinə qədər olan dövrü əhatə edir

198. Məhsulun həyat dövrünün 3 mərhələsinə aiddir?

- ixtiraçı firma məhsulu ixtira edir, inkişaf etdirir və satışa başlayır
- ✓ məhsul əvəz edilməyə başlanır. Bazarlar yeni məhsulları itirir və istehsal azalır
- yeni ideyalar satın alınır və ya oğurlanır və standart, ucuz kütləvi istehsal başlayır
- satışın artmasına baxmayaraq ilk mərhələdəki yüksək mənfəət azalır
- inhisarçılıqdan və bütün xüsusi imtiyazlardan yükək qazanc əldə olunur

199. İqtisadi fəaliyyətin neçə Kondratiev dalğası var?

- 2
- ✓ 5
- 7.0
- 3.0
- 4.0

200. Kapital ilə əmək münasibətlərinə aiddir

- Kapital ilə əmək arasındakı münasibətlər əməkdaşlıq və ziddiyyət xarakteri daşıyır
- ✓ hamısı
- Ancaq əməkdaşlıq tez-tez düşmənciliyə çevrilə bilər
- Əsas ziddiyyət yaradılmış əzəli dəyərin bölüşdürülməsi ilə bağlıdır
- İşçilərlə əməkdaşlıq etmədən istehsalı təşkil etmək mümkün deyildir

201. Firmaların idarə edilməsində iyerarxik olaraq tətbiq etdiyi formalara aiddir?

- Müştəri yönümlü
- Məhsul yönümlü
- ✓ Hamısı
- Coğrafi yönümlü
- Funksional yönümlü

202. Firmalar nə üçün genişlənilirlər?

- Mənfəət əldə etmək üçün
- ✓ Həyatda qalmaq üçün
- Xarici bazarda önəmli mövqe tutmaq üçün
- Heç biri
- Rəqabətqabiliyyətli olmaq üçün

- 203.** Sektor yerləşmə nəzəriyyəsinin təkamülünə aid deyil?
- Firma müxtəlif yerləri təklif edən 1-dən çox əsas mövqe və ya amillə qarşılaşa bilər.
 - ✓ ☒ Firmanın öz yerləşmə yerini meqapolislər ətrafında qurmalıdırlar
 - Firma informasiya yetərsizliyindən firmadaxilində və ya müxtəlif yerlərdə yerləşmə xərcləri və faktorlarını həmişə açıq şəkildə hesablaya bilmir
 - Optimal yerləşmə yerinin hesablamaları hökumət subsidiyaları, kreditləri və ya vergi güzəştləri ilə dəyişdirilə bilər
 - Firma açıq şəkildə özünün əsas amilini müəyyən etsə belə, 1-dən çox əsas yer ortaya çıxa bilər
- 204.** Bunlardan hansıları miqyas mülahizələrinə uyğun gəlir?
- İstehsalçılar məhsul vahidinin xərcini azaltmağa çalışırlar
 - ✓ ☒ hamısı
 - işçilərin sayının çoxluğu əmək bölgüsü böyük miqyas tələb edir
 - böyük firmalar xammala kiçik firmalara nisbətən daha az xərc çəkir
 - əmək bölgüsü kütləvi istehsalın başlıca xüsusiyyətidir
- 205.** Weber modelində FP xətti nəyi əks etdirir
- xammalın toplanması xərclərini
 - ✓ ☒ son məhsulun bölüşdürmə xərclərini
 - yerləşdirmə xərcləri
 - əsas xərclər
 - məcmu nəqliyyat xərcləri
- 206.** Weber modelində RM xətti nəyi əks etdirir?
- son məhsulun bölüşdürmə xərclərini
 - ✓ ☒ xammalın toplanması xərclərini
 - yerləşdirmə xərcləri
 - əsas xərclər
 - məcmu nəqliyyat xərcləri
- 207.** Weber modelinə əsasən hansı doğru deyil?
- istehsalçılar nə risk, nə də qeyrimüəyyənliklə üzləşir
 - ✓ ☒ material ilə bazaryonumlu sektorlar arasında məsafə haqqında düşünməyə çağırmamışdır
 - istehsalçılar sabit qiymət səviyyəsində çoxlu sayda məhsul istehsal edib sata bilərlər
 - İstehsal prosesində meydana gələn ilk xərc müxtəlif xammalların toplanmasıdır
 - məhsula tələb verilmiş qiymət səviyyəsində sonsuzdur
- 208.** Weberin sektor yerləşmə nəzəriyyəsi nəyə əsaslanır?
- firmaların yerləşmə qərarlarında maliyyə xərclərinin roluna
 - ✓ ☒ firmaların yerləşmə qərarlarında nəqliyyat xərclərinin roluna
 - heç biri
 - firmaların yerləşmə qərarlarında kommunal xərclərin roluna
 - firmaların yerləşmə qərarlarında coğrafi məkan anlayışı
- 209.** Klassik sektor yerləşdirmə modeli nəzəriyyəsi kimə məxusdur?
- Adam Smit
 - ✓ ☒ Alfred Weber
 - W. Leontief
 - İrving Kravis
 - E. Hekşer

Bunlardan hansıları idarəetmə və texniki biliklərə aiddir?

210. 1) Bütün biznes növlərində bu bacarıqlar tələb olunur 2) Onların paylanması və formallığı firmanın miqyasından asılı olaraq muhum dərəcədə dəyişir 3) İri şirkətlərin qərarqahları iri şəhərlərdə təmərkuzlaşır, lakin əks-təmərkuzlaşma vəəksmərkəzləşdirmə də baş vermişdir 4) Sektora məxsus qərarqahların klasterləri 5) heç biri

- 2,3,4
- ✓ 1,2,3,4
- 4.5
- 2,5
- 1,2,3

Torpaq və kapitalla bağlı qeyd olunanlardan hansı doğrudur?

211. 1) Yerli torpağın dəyəri onun münasib yerdə olmasından asılıdır
2) Şəhər daxili yerləşmə və nəqliyyat sisteminin inkişafı
3) Heç biri
4) Məkan təchizatı / kapital ucun tələb şərtləri
5) Kapital-əmək əvəzetməsi

- 1,2,3
- ✓ 1,2,4,5
- 2,3,4,5
- 2,3
- 2,4,5

212. Aşağıdakılardan hansı yerləşmə faktoruna aid deyil?

- əmək
- ✓ coğrafi bazar
- torpaq
- idarəetmə və texniki bacarıqlar
- kapital

213. Aşağıdakılardan hansı yerləşmə faktorlarına aiddir?
1) əmək 2) torpaq 3) kapital 4) heç biri 5) texnologiya

- 1.2
- ✓ 1,2,3
- 3,4,2
- 3.5
- 2,3,5

214. Avropa kolonizmi nəticəsində hansı istehsal tipləri formalaşmışdır?

- inetensiv və ekstensiv istehsal tipləri
- doğru cavab yoxdur
- köçmə və oturaq təsərrüfat tipləri
- ✓ plantasiya və ailə- fermer təsərrüfatı istehsal tipləri
- kommersiya və özünü təmin edən istehsal tipləri

215. Yerdəyişmə ilə becərilmə istehsal sisteminin neçə mərhələsi var?

- 1.0
- ✓ 3.0
- 4.0
- 5.0
- 2.0

216. Aşağıdakı ölkələrdən hansı həm investisiya və texnologiya, həm də təbii ehtiyatlar baxımından zəngin olan ölkələrdən biridir?

- Yaponiya
- ✓ ABŞ
- Nigeriya

- Səudiyyə Ərəbistanı
- İsveçrə

217. Aşağıdakılardan hansı istehsalə təsir edən bəşəri faktorlardan biri deyil?

- İnvestisiya yığılımı
- ✓ Müasir marketinq üsulları
- Kənd təsərrüfatı fəaliyyəti
- Texnoloji inkişaf
- Əmək ehtiyatları

218. Aşağıdakı ölkələrdən hansı digərlərinə görə təbii ehtiyatlar baxımından daha kasıbdır?

- ABŞ
- ✓ İsrail
- Rusiya
- Avstraliya
- Kanada

219. Aşağıdakılardan hansı təbii resursların istifadəsinin davamlı artmasında təsirli deyil?

- I. Əhəlinin artması
- II. Texnologiyanın inkişafı
- III. Qlobal istiləşmənin artması
- IV. Sənayenin inkişafı

- I
- ✓ III
- I və III
- II və IV
- IV

220. Fərqli iqtisadi quruluşdakı ölkələrin təbii ehtiyatlardan faydalanma yolları ilə əlaqədar verilən aşağıdakı ölkələrdən hansı nümunə olaraq göstərilə bilər?

- I. Təbii ehtiyatlar baxımından kasıb olan inkişaf etmiş ölkələr ehtiyac duyduqları xammalı başqa ölkələrdən satın alırlar.
- II. Təbii ehtiyatlar baxımından zəngin olan inkişaf etmiş ölkələr bu mənbələrdən səmərəli bir şəkildə faydalanırlar.
- III. Təbii resurs baxımından zəngin olan geri qalmış ölkələr bu qaynaqlarını xammal kimi satır, ehtiyac duyduqları sənaye məhsullarını isə idxal edirlər.

- Rusiya, Nigeriya, Braziliya
- Yaponiya, İsveçrə, Fransa
- Avstraliya, Yaponiya, İran
- ✓ Yaponiya, Kanada, Nigeriya
- ABŞ, Rusiya, Nigeriya

221. Şimali Amerika Sənaye Zonasına aiddir?

- Şimal-qərbi və mərkəzi-şərqi ABŞ və cənub-qərbi Kanada
- ✓ Şimal-şərqi və mərkəzi-qərbi ABŞ və cənub-şərqi Kanada
- Cənub-şərqi və mərkəzi-qərbi ABŞ və cənub-şərqi Meksika
- Cənub-qərbi Kanada və cənub-şərqi Meksika
- Cənub-qərbi və mərkəzi-şərqi ABŞ və cənub-qərbi Meksika

222. Hansı səbəbə görə İEO-lərdə sənayenin payı aşağı düşür?

- Özəlləşdirmə
- ✓ Əks-sənayeləşmə
- Outsorsinq
- Heç biri
- Milliləşdirmə

223. M.Porterin Dəyər Zəncirində beş əsas fəaliyyət hansılardır?

- Giriş Logistika, Əməliyyatlar, Çıxış Logistika, Marketing and Satış, Firmanın infrastrukturu
- ✓ Giriş Logistika, Əməliyyatlar, Çıxış Logistika, Marketing and Satış, Xidmət
- Giriş Logistika, Texnoloji inkişaf, Çıxış Logistika, Marketing and Satış, Tədarük
- Giriş Logistika, İnsan resurslarının idarə edilməsi, Əməliyyatlar, Çıxış Logistika, Marketing and Satış, Xidmət
- Giriş Logistika, Texnoloji inkişaf, Çıxış Logistika, Marketing and Satış, Firmanın infrastrukturu

224. M.Porterın Dəyər Zəncirində dəstək fəaliyyətləri hansılardır?

- Firmanın infrastrukturu, İnsan resurslarının idarə edilməsi, Marketing and Satış, Xidmət
- ✓ Firmanın infrastrukturu, İnsan resurslarının idarə edilməsi, Texnoloji inkişaf, Tədarük
- Giriş Logistika, İnsan resurslarının idarə edilməsi, Çıxış Logistika, Tədarük
- Giriş Logistika, İnsan resurslarının idarə edilməsi, Texnoloji inkişaf, Marketing and Satış
- Firmanın infrastrukturu, Əməliyyatlar, Marketing and Satış, Xidmət

225. M.Porterın Dəyər Zəncirində hansı növ dəstək fəaliyyətində material, təchizat və avadanlıqlar alınır?

- Giriş Logistika
- ✓ Tədarük
- Çıxış Logistika
- Marketing and Satış
- İnsan resurslarının idarə edilməsi

226. M.Porterın Dəyər Zəncirinin analizində neçə addım mövcuddur?

- 4
- ✓ 3
- 7.0
- 2.0
- 1.0

227. Aşağıdakılardan hansı M.Porterın Millətlərin Rəqabət Üstünlüyü Üçün “Brilyant Modeli”nin determinatlarından biri deyil?

- Amil şərtləri
- ✓ Etik şərtlər
- Tələb şərtləri
- Firma strategiyası, Struktur və Rəqabət
- Əlaqədar və dəstək sənayelər

228. Aşağıdakılardan hansı istehsal prosesinin ünsürlərindən biri deyil?

- Məhsulun dizaynı
- ✓ İstehsal amillərinin satışı
- İstehsal amillərinin toplanması
- İstehsal amillərinin dəyişdirilməsi
- Məhsulun marketinqi

229. Aşağıdakılardan hansı “ Porterin Dəyər Zənciri”də dəstək fəaliyyətlərə aiddir?

1. Giriş logistika
2. Tədarük
3. Texnoloji inkişaf
4. Xidmət
5. Marketing və satış

- 1, 3
- ✓ 2, 3
- Hamısı
- Heç biri
- 2, 5

Sənayeləşmiş ölkələrdə işçi qüvvəsinin hansı sahələrə axını müşahidə olunmur?

230.

1. Maliyyə sahəsi
2. Maşınqayırma
3. Metallurgiya
4. Kənd təsərrüfatı
5. Sığorta sahəsi

- 1, 3
- 4, 5
- 3, 5
- ✓ 2, 3
- 2, 5

231.

ABŞ-ın xarici birbaşa investisiyalarının hərəkəti hansı ardıcılıqla baş vermişdir?

- ✓ Kanada, Latın Amerikasası – Qərbi Avropa – Qlobal
- Şimali Afrika – Latın Amerikasası – Çin
- Kanada – Çin – Yaxın Şərq
- Qlobal – Yaxın Şərq – Çin
- Kanada, Latın Amerikasası – Qərbi Avropa – Şərqi Asiya

232.

Qlobal avtomobil istehsalında əsas pay sahibi olan ölkələr?

- Kanada, Almaniya, ABŞ, Argentina
- Rusiya, Meksika, Kanada, İsveç
- Cənubi Afrika, Sinqapur, İran, Kanada
- ✓ Hindistan, Almaniya, ABŞ
- Almaniya, ABŞ, Şimali Koreya

233.

Fordist Paradiqması?

- İstehsalın kiçik miqyası müəssisələrdən böyük miqyaslı müəssisələrə hərəkəti
- İstehsalın üfüqi integrasiya etmiş korporasiyalardan şaquli integrasiya etmiş korporasiyalara hərəkəti
- İstehsalın böyük miqyaslı müəssisələrdən üfüqi integrasiya etmiş korporasiyalar hərəkəti
- İstehsalın şaquli integrasiya etmiş korporasiyalardan üfüqi integrasiya etmiş korporasiyalara hərəkəti
- ✓ İstehsalın kiçik miqyaslı müəssisələrdən şaquli integrasiya etmiş korporasiyalara hərəkəti

234.

Şimal-şərqi Amerika, şimal-qərbi Avropa və şərqə Asiya regionlarının dünya iqtisadiyyatındakı ümumi səciyyəvi xüsusiyyəti hansıdır?

- İşçi qüvvəsi ən ucuz regionlardır
- ✓ Ümumi istehsalın əsas hissəsi bu regionların payına düşür
- Azad ticarət zonalarıdır
- Kənd təsərrüfatı məhsullarının 87%-i bu regionların payına düşür
- Heç biri

235.

ABŞ TMK-ının işçi qüvvəsi hansı ölkələrdə daha çox cəmlənmişdir?

- Kanada, Türkiyə
- Argentina, Rusiya
- ABŞ, Qazaxıstan
- Avstraliya, İraq
- ✓ Meksika, Çin

236.

ABŞ istehsalçıları üçün açar trendlərdən deyil?

- Geniş xarici bazar ABŞ istehsalçılarını özünə cəlb edir
- Hamısı aiddir
- Yeni istehsal metodları istehsal həcmi yenidən müəyyənləşdirir
- ✓ Aşağı əmək qabiliyyətli regionlarda fabriklər daha davamlıdır.
- Regional ticarət razılaşmaları investisiya strategiyalarını müəyyən edir

237. Ayaqqabıdan yüksək texnologiya məhsullarına qədər bir çox məhsulun istehsal olunduğu Avropanın ən böyük konqlomerasiyası hansı ölkədə və regionunda yerləşir?
- Cilesia, Polşa
 - Leon, İspaniya
 - Kuznetsk Basin, Ukraniya
 - Ruhr, Niderland
 - ✓ Emilia – Romagna, İtaliya
238. Fordism və Post-Fordism arasındakı fərqlər?
- Fordism mərkəzi planlaşdırma hakim idi, post-fordismdə şəquli və üfuiqı integrasiya
 - Hamısı düzgündür
 - Fordismdə bazar diversifikasiyası mövcud idi, post-fordismdə kütləvi və vahid bazar
 - ✓ Fordism aşağı texnoloji innovasiya, post-fordism sürətli innovasiyanı dəstəkləyirdi
 - Fordismdə istehlakçı tələbi əsas idi, Post-fordismdə standart təkliflər
239. Silikon vadisinin yaranmasına təkan verən amil?
- Dünyaca məşhur təhsil ocaqlarının bu regionda yerləşməsi
 - Kosmos sənayesinin inkişafı
 - Cənubi Amerikadan köç edən ucuz işçi qüvvəsi
 - Metallurgiya sənayesinin yüksək inkişafı
 - ✓ II Dünya müharibəsi dövründə hərbi sənayenin bura köçürülməsi
240. 1973-cü ildə Şimali Amerika və Avropa dünya polad istehsalının 90%-nə sahib idi. 2008-ildən etibarən hansı regionlarda daha çox polad istehsal edilir?
- Şimali Amerika, Cənubi Asiya və Qərbi Avropa
 - Cənubi Amerika, Mərkəzi Asiya və Şərqi Asiya
 - Latın Amerikası, Mərkəzi Asiya və Qərbi Avropa
 - Şimali Amerika, Cənubi Amerika və Qərbi Avropa
 - ✓ Latın Amerikası, Cənubi Asiya və Şərqi Asiya
241. II Dünya Müharibəsindən sonra dünya polad istehsalında ABŞ-ın payının azalmasında təsir edən amillərə aiddir?
- Əhalinin xidmət sahəsinə meyli
 - Heç biri düzgün deyil
 - II Dünya Müharibəsində ABŞ-ın məğlub olması
 - Müharibədən sonra polad istehsalına ehtiyacın olmaması
 - ✓ Polad istehsalı sahəsinə Çin və İEOÖ-in ucuz işçi qüvvəsi ilə daxil olması
242. I Dünya Müharibəsindən sonra Yaponiyanın sürətli inkişafına təsir edən amillərə aiddir:
1. Təbii resursların bolluğu
 2. Təhsilin səviyyəsi
 3. Beynəlxalq tranzit qovşağında yerləşməsi
 4. İxtisaslı əmək qüvvəsi
 5. Hökumətin yenilikçi siyasəti
 6. Ölkəyə "beyin axını"
- 1, 5
 - 3, 4
 - 1, 3
 - ✓ 2, 5
 - 2, 6
243. Gələcəkdə ABŞ maquiladorları daha ucuz əmək qüvvəsi mənbəyi üçün daha cənuba hərəkət edəcək. Aşağıdakı amillərdən hansı ABŞ şirkətlərinin daha cənuba köçürülməsini asanlaşdırmışdır?
- Cənubda yaşayış şəraitinin yaxşılaşması
 - Hamısı düzgündür
 - Güclü ABŞ iqtisadiyyatı

- ✓ NAFTA
- Güclü Kanada iqtisadiyyatı
244. “Mikroelektronika hesablama gücü və yaddaşda böyük inkişaf sənaye və informasiya emalı fəaliyyətlərini də əhatə etməklə müasir kapitalizmi inqilablaşdırmışdır.” – kimi fikirlər hansı qanuna aiddir?
- Brake qanunu
 - CBT qanunu
 - IBM qanunu
 - Intel qanunu
 - ✓ Moore qanunu
245. M.Porterin Dəyər Zəncirində dəstək fəaliyyətləri hansılardır?
- ✓ Firmanın infrastrukturunu, İnsan resurslarının idarə edilməsi, Texnoloji inkişaf, Tədarük
 - Firmanın infrastrukturunu, Əməliyyatlar, Marketing və Satış, Xidmət
 - Giriş Logistika, İnsan resurslarının idarə edilməsi, Çıxış Logistika, Tədarük
 - Giriş Logistika, İnsan resurslarının idarə edilməsi, Texnoloji inkişaf, Marketing və Satış
 - Firmanın infrastrukturunu, İnsan resurslarının idarə edilməsi, Marketing və Satış, Xidmət
246. II Dünya Müharibəsindən sonra ABŞ-da işçilərin həmkarlar təşkilatlarında birləşmə səviyyəsi necə dəyişib?
- artıb
 - əvvəl artıb sonra azalıb
 - ✓ kəskin şəkildə azalıb
 - dəyişməyib
 - stabil qalıb
247. ABŞ-ın bəzə ofisləri (backoffice) ən çox hansı ölkəyə köçürülür?
- Somali
 - Azərbaycan
 - Aberden
 - ✓ İrlandiya
 - Nigeriya
248. Dünyanın başlıca 5 ofşor zonasına aid deyil
- Avropa
 - Karib ətrafı
 - Sakit okean ətrafı
 - ✓ Avrasiya
 - Şərqi Asiya
249. Başlıca istehsalı xidmətlərinə aiddir
- Mühəsibat
 - Konsaltın xidmətləri
 - Hüquq xidmətləri
 - ✓ Bütün cavablar doğrudur
 - Dizayn və innovasiya
250. Karib hövzəsində yerləşən ofşor bankçılıq mərkəzinə aiddir?
- Baham adaları, Kanarya adaları
 - Jersey, Man adaları
 - Panama, Lanzarote adaları
 - ✓ Kayman adaları, Baham adaları
 - Panama, Faroe adaları

251. Yaxın Şərqdə yerləşən ofşor bankçılıq mərkəzinə aiddir?
- Nauru, Vanuatu
 - Jersey, Bəhreyn
 - ✓ Livan, Bəhreyn
 - Livan, Vanuatu
 - Nauru, Əbu Dabi
252. Beynəlxalq bankçılıq ABŞ və onun tərəfdarları İkinci Dünya Müharibəsindən sonra hansı hadisədən sonra stabilləşdirildi?
- Paris valyuta müqaviləsi ilə
 - Yamayka valyuta müqaviləsi ilə
 - ✓ Bretton-Vuds valyuta müqaviləsi ilə
 - Genuya valyuta müqaviləsi ilə
 - Heç biri
253. Xidmət iqtisadiyyatının əmək bazarları ilə bağlı mülahizələrindən hansı doğru deyil ?
- Əmtəə istehsalı ilə müqayisədə xidmətlərin əmək tutumlu olması
 - İşlərin dəyişkən səviyyəsi – biznes və peşə
 - Hamısı
 - Xidmət gəlirləri gəlir bərabərsizliyi doğurur
 - ✓ Əks-sənayeləşmə və xidmət iqtisadiyyatına keçid İEO-də gəlir bərabərsizliyi ortaya çıxarmamışdır
254. Xidmət iqtisadiyyatının əmək bazarları ilə bağlı mülahizələrindən hansı doğru deyil ?
- Xidmət gəlirləri gəlir bərabərsizliyi doğurur
 - Hamısı
 - Əks-sənayeləşmə və xidmət iqtisadiyyatına keçid İEO-də gəlir bərabərsizliyi ortaya çıxarmışdır
 - Əmtəə istehsalı ilə müqayisədə xidmətlərin əmək tutumlu olması
 - ✓ İşlərin dəyişkən səviyyəsinin olmaması
255. Xidmət iqtisadiyyatının əmək bazarları ilə bağlı mülahizələrindən hansı doğru deyil ?
- Xidmət gəlirləri gəlir bərabərsizliyi doğurur
 - Hamısı
 - İşlərin dəyişkən səviyyəsi – biznes və peşə
 - ✓ Əmtəə istehsalı ilə müqayisədə xidmətlərin əmək tutumlu olmaması
 - Əks-sənayeləşmə və xidmət iqtisadiyyatına keçid İEO-də gəlir bərabərsizliyi ortaya çıxarmışdır
256. Səhiyyə ilə bağlı mülahizələrdən hansı doğrudur?
- Əhalisi cəvələndikcə, səhiyyə, iqtisadi baxımdan İEO-in iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
 - Əhalisi cəvələndikcə, səhiyyə, bütün ölkələrin iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
 - Əhalisi yaşlandıqca, səhiyyə, bütün ölkələrin iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
 - ✓ Əhalisi yaşlandıqca, səhiyyə, iqtisadi baxımdan İEO-in iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
 - Əhalisi yaşlandıqca, səhiyyə, iqtisadi baxımdan İEOÖ-in iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
257. Xidmət sektoru iqtisadiyyatın neçənci önəmli sektorudur
- 1.0
 - heç biri
 - 2.0
 - 4.0
 - ✓ 3.0
258. Aşağıdakı mülahizələrdən hansı doğrudur?
- İEO-də kənd təsərrüfatına tələbin gəlir elastikliyi xidmətlər və sənaye məhsulları ilə müqayisədə yüksəkdir
 - Hamısı

- İEOÖ-də xidmətlərə tələbin gəlir elastikliyi kənd təsərrüfatı və sənaye məhsulları ilə müqayisədə yüksəkdir
- İEO-də sənayeyə tələbin gəlir elastikliyi kənd təsərrüfatı məhsulları və xidmətlərlə müqayisədə yüksəkdir
- ✓ İEO-də xidmətlərə tələbin gəlir elastikliyi kənd təsərrüfatı və sənaye məhsulları ilə müqayisədə yüksəkdir

259. ABŞ-da 1950-2008-ci illər arasında hansı sektorlarda məşğulluğun payı daha çox azalmışdı?

- ✓ Dağ-mədən
- Dövlət
- Pərakəndə satış
- Tikinti
- Topdan satış

260. ABŞ-da 1950-2008-ci illər arasında hansı sektorlarda məşğulluğun payı daha çox azalmışdı?

- Pərakəndə satış
- Sənaye
- Dağ-mədən
- ✓ Kənd təsərrüfatı
- Tikinti

261. ABŞ-da 1975-2009-cu illər arasında hansı sektorlarda məşğulluğun payı daha çox artmışdı?

- Topdan satış
- Daşıma və anbar
- Heç biri
- Tikinti
- ✓ Səhiyyə

262. ABŞ-da 1975-2009-cu illər arasında hansı sektorlarda məşğulluğun payı daha çox artmışdı?

- Sənaye
- Kənd təsərrüfatı
- Dağ-mədən
- ✓ Dövlət
- Tikinti

263. Ölkələrdə xidmət sektorunda çalışan işçilərin payı ilə bağlı mülahizələrdən hansı doğrudur?

- İEOÖ-də bu göstərici İEO-dən daha yüksəkdir
- Heç biri
- Bütün ölkələrdə eynidir
- ✓ İEO-də bu göstərici İEOÖ-dən daha yüksəkdir
- YSO-də bu göstərici İEO-dən daha yüksəkdir

264. İnternetin coğrafiyasına aiddir

- E-səhiyyə
- ✓ hamısı
- E-ticarət
- E-biznes
- E-dövlət

265. Fiber optik şəbəkələr hansı xidmətləri təmin edir

- kosmosda olan özəl peyklər beynəlxalq telekommunikasiya xidmətlərini
- təchizatçıları və istehlakçılara məlumatın ötürülməsi
- şəhərlərarası əlaqələri
- ✓ hamısı
- global maliyyənin əsas sistemlərini

266.	Hazırda dünyada qlobal telekommunikasiya sənayesinin əsas baza hissələri hesab olunan texnologiyanı seçin
	• telefon • kompüter • hamısı • telefaks sistemləri
✓	fiber optik və peyk sistemləri
267.	Qlobal şəbəkələrdə güclü inkişafa səbəb olan kəşfi qeyd edin
	• telefon • heç biri • televizor
✓	internet
	• teleqraf
268.	Yük daşımalarda ən az effektiv olan nəqliyyat növünü seçin
	• dəniz • boru kəməri • dəmiryolu
✓	avtomobil
	• hava
269.	UNCTAD-ın (Ticarət və İnkişaf üzrə Birləşmiş Millətlər Konfransı) 2015-ci il yayımladığı hesabatə əsasən dünya ticarətində ən çox hansı nəqliyyat növündən istifadə olunur
	• dəmiryolu • avtomobil • boru kəməri
✓	dəniz
	• hava
270.	Nəqliyyat şəbəkəsinin inkişafının iqtisadiyyata təsiri ilə bağlı düzgün fikiri seçin
✓	hamısı
	• istehsalda ixtisaslama • Ölkənin xarici ticarət əlaqələri artır • ticarətdə və əməyin beynəlxalq hərəkətində inkişaf • daxili tələbatın zamanında təmin edilməsi
271.	Nəqliyyat tariflərinə təsir edən digər amilləri seçin
	• Yüksək-texnologiya yerləri - əsasən hava limanına yaxın • Şəbəkələrin inkişafı • Qeyri-tənzimləmə və özəlləşdirmə
✓	hamısı
	• Azad ticarət zonaları
272.	Nəqliyyat tariflərinə təsir edən amilləri seçin
	• Yük tariflərinin zonalara görə qruplaşdırılması • Ömtəə xüsusiyyətlərinə görə fərqlənmələr • Beynəlxalq çatdırılma rejimləri • Hərəkət xüsusiyyətlərindəki fərqlənmələr
✓	hamısı
273.	Nəqliyyatın inkişafının məkan təsiri - xərc - məsafə və zaman-məsafə yaxınlaşması hansı modelə əsaslanır
	• Veber modeli

- heç biri
- Maltus modeli
- ✓ Janelle modeli
- Samuelson modeli

274. Tarixi perspektivdə nəqliyyatın inkişafının müsbət təsirlərinə aid olanı seçin

- Dəyişmə: Dəmiryolu və yollardan gəmilərə, təyyarələrə və boru xətlərinə
- Kapitalizmin nəqliyyat texnologiyalarının inkişafını qaçılmaz etməsi
- Nəqliyyat innovasiyaları və onların inkişaf etməkdə olan dünyaya təsirləri
- ✓ hamısı
- Nəqliyyatın inkişafı əmək bölgüsünü – ixtisaslaşma və ticarəti yaradır

275. Araşdırmalara əsasən 2050-ci ildə dünya əhalisinin təxminən neçə faizinin şəhərlərdə yaşayacağı təxmin edilir

- ✓ Təxminən 70%-i
- Təxminən 10%-i
- Təxminən 30%-i
- Təxminən 50%-i
- Təxminən 80%-i

276. Triple-Helix Modelində Dövlətin rolu nədən ibarətdir?

- Mütəxəssis yetişdirmək
- Sənayeni yeni araşdırma texnikaları ilə təmin etmək
- Qeyd olunanların hamısı
- ✓ Akademik sfera və Sənaye üçün yeni araşdırma proqramları hazırlamaq və fondlar təqdim etmək
- Yalnız araşdırma fəaliyyəti ilə məşğul olmaq

277. Triple-Helix Modelində Sənayenin rolu nədən ibarətdir?

- Yalnız araşdırma ilə məşğul olmaq
- Universitetlərə yeni strategiyalar hazırlamaq
- Dövlət siyasətlərini müəyyən etmək
- Mütəxəssis yetişdirmək
- ✓ Araşdırma və İnkişaf fəaliyyətlərinin fondlarını yaratmaq və tətbiqini həyata keçirmək

278. Triple-Helix Modelində Universitetlərin rolu nədən ibarətdir?

- Universitetlər yalnız sənaye və dövlətdən asılı hərəkət edirlər
- Universitetlər yalnız araşdırma fəaliyyətləri ilə məşğul olurlar
- ✓ Universitetlər sənayeni mütəxəssislərlə, elmi araşdırmalarla və yeni texnikalarla təmin edirlər
- Universitetlər yalnız mütəxəssis transfer edirlər
- Universitetlər sənayeni maliyyələşdirirlər

279. Triple-Helix Modeli nəyi ifadə edir?

- Dövlət, Biznes əməkdaşlığını
- Dövlət, Sənaye əməkdaşlığını
- ✓ Universitetlər, Sənaye və Dövlət əməkdaşlığını
- Dövlət-Universitet əməkdaşlığını
- Universitet, Sənaye əməkdaşlığını

280. Aşağıdakılardan hansı modern cəmiyyətlərdə şəhərləşmənin əsas faktorlarına aiddir?

- İqtisadi Faktorlar
- İnnovasiyalar
- Mədəni inkişaf
- Sosial Faktorlar
- ✓ Qeyd olunanların hamısı

281. Qlobal mərkəz şəhərlərin əsas özəllikləri hansılardır?

- Əsas təşkilatların mərkəz binalarına sahib olmaq
- İnvestisiya kapitalını formalaşdıran və idarə edən metropoliyalar
- İnnovasiyaların yüksək tətbiqi
- İnfrastrukturun inkişafı
- ✓ Qeyd olunanların hamısı

282. Ümumi əhali sayında şəhər əhalisinin payının yüksək olduğu ölkələr qrupunu seçin

- Türkiyə, Rusiya, Çin
- İtaliya, Nigeriya, Hindistan
- Çin, İndoneziya, Tayvan
- ✓ ABŞ, Almaniya, İngiltərə
- Yaponiya, Cənubi Koreya, İran

283. Hazırda dünya əhalisinin təxminən neçə faizi şəhərlərdə yaşayır?

- 90%-i
- 70%-i
- 40%-i
- ✓ 50%-i
- 20%-i

284. Hazırda dünyanın iqtisadi olaraq ən əsas mərkəz şəhərlərini seçin

- Moskva, Nyu York, Seul
- Tokyo, Pekin, Ankara
- İstanbul, London, Vaşinqton
- Roma, London, Madrid
- ✓ London, Nyu York, Tokyo

285. Tarixən şəhərləşmənin ən böyük sürətlə getdiyi region hansıdır?

- Amerika Regionu
- Okeaniya
- Asiya Regionu
- Afrika Regionu
- ✓ Avropa Regionu

286. Sənayeləşmədən sonra şəhərləşməni necə xarakterizə etmək olar?

- ✓ Qeyd olunanların hamısı
- Şəhərlərin sosial quruluşunda müsbət dəyişikliklərin baş verməsi
- Yeni istehsal sahələrinin yaranması
- İnsan əməyinin zamanla texnologiya ilə əvəzlənməsi
- Yeni enerji qaynaqlarının aşkar olunması

287. Dünyada tarixən şəhərləşməyə və şəhərlərin inkişafına müsbət təsir göstərən əsas faktorlar hansılardır?

- İmperiyaaların yaranması
- Sənayeləşmənin zəif səviyyədə həyata keçməsi
- Texnoloji inkişafın zəif baş verməsi
- ✓ Sənaye inqilabları və kapitalizmin yüksəlişi
- Ölkələrin bir-birindən uzaqlaşması

288. Beynəlxalq şəhər ierarxiyasının zirvəsində olan qlobal şəhərlərin xüsusiyyətlərini seçin

- Yaradıcı innovasiya, informasiya, moda və mədəniyyət sektorlarının mərkəzləri

- İnvestisiya kapitalını formalaşdıran və idarə edən metropoliyalar
- Qlobal korporasiyaların və QHT-lərin idarəetmə, planlaşdırma və nəzarət mərkəzləri
- Reklam, marketinq, hüquq xidmətləri, mühasibat, kompüter xidmətləri və.s ixtisaslaşmış ekspert mərkəzləri
- ✓ hamısı

289. Məcmu məşğulluq hansı düstur ilə hesablanılır

- Məcmu məşğulluq (T) = Əsas sektor (B) + Tikinti sektoru (NB)
- Məcmu məşğulluq (T) = Əsas sektor (B) + Ticarət sektoru (NB)
- Məcmu məşğulluq (T) = Maliyyə sektoru (B) + Qeyri-əsas sektor (NB)
- ✓ Məcmu məşğulluq (T) = Əsas sektor (B) + Qeyri-əsas sektor (NB)
- Məcmu məşğulluq (T) = Təhsil sektoru (B) + Qeyri-əsas sektor (NB)

290. Şəhər iqtisadiyyatının ayrıldığı iki geniş seqmenti seçin

- əsas sektor
- heç biri
- maliyyə və investisiya sektoru
- ✓ əsas və qeyri-əsas sektor
- qeyri-əsas və tikinti sektoru

291. 2015-ci ildə çay istehsalına görə dünyada lider olan ölkə

- ✓ Çin
- Yaponiya
- Argentina
- Meksika
- Kenya

292. Kapitalizmin bir-birilə əlaqəli olan determinantını seçin

- istehsal və maliyyə
- hamısı
- torpaq və əmək
- ✓ istehsal və istehlak
- istehsal və nəqliyyat

293. İstehlakın həcminə təsir edən göstəriciləri seçin

- mövsüm
- bayramlar, xüsusi günlər
- məhsulun keyfiyyəti
- ✓ hamısı
- istehlakçının gəliri

294. İstehlakın müasir forması olan istehlakçılıq prosesi neçənci əsrlərdə yarandı

- sənaye inqilabı XVI əsrin sonu
- Heç biri
- sənaye inqilabı XVII əsrin sonu XVIII əsrin əvvəlləri
- sənaye inqilabı XVII əsrin sonu
- ✓ sənaye inqilabı XVIII əsrin sonu XIX əsrin əvvəlləri

295. İstehlakçılıq proses Qərbi Avropada neçənci illərdə inkişaf etməyə başladı

- XIX əsrin ortalarında
- XIX əsrin 1-ci yarısında
- XIX əsrin sonlarında
- ✓ XIX əsrdə
- XIX əsrin əvvəllərində

296. Coğrafi olaraq istehlak proses olaraq necə öyrənilir

- istehsal xərcləri üzərindən
- hamısı
- maliyyə mənbələri üzərindən
- investisiya məsələləri üzərindən
- ✓ müxtəlif məkanlar üzərindən

297. Ekoloji iz nəyi ölçür

- təbii resursların istifadə limitini
- heç biri
- təbii resursların qorunmasını
- ✓ bir fərdin həyat tərzinə kömək olacaq təbii resursların həcmi
- təbii resursların coğrafi yerləşməsi

298. İstehlak bir kompleks fenomen olaraq hansı ölçüləri var

- iqtisadi
- ətraf mühit
- mədəni
- ✓ hamısı
- siyasi

299. İstehlakın coğrafiyasında 3-cü mərhələdə coğrafiyaşünaslar nələri analiz edir

- maliyyə asılılığını
- investisiya mühitini
- yerləşmə nöqtələrini
- istehsal zəncirlərini
- ✓ istehlak zəncirlərini

300. İstehlakın coğrafiyasında 1-ci mərhələdə coğrafiyaşünaslar nələri analiz edir

- istehlak
- yerləşmə ilə istehlak
- ✓ istehlak ilə şəxsi təcrübə
- əmək haqqı ilə istehlak
- istehlak ilə istehsal

301. Dünyada ilk böyük mağazalar şəbəkəsi (mall) hansı ölkədə yaradılıb?

- ABŞ
- Fransa
- ✓ Kanada
- Koreya
- Türkiyə

302. Marksist nəzəriyyəsinə görə

- istehsal bütövləşməlidir
- istehlak tam baş tutmalıdır
- heç biri
- istehsalın həcmi dəyişməlidir
- ✓ istehlak tam baş tutmayınca firma və işçilər gəlir əldə edə bilməz

303. İstehlaka neoklassik baxış nə ilə başlayır

- istehsalın maksimumlaşması ilə

- hamısı
- faydalılıq ilə
- maksimum istehlak göstəricisi ilə
- ✓ faydalılığın maksimumlaşması ilə

304. istehlakın sosioloji anlaşılması üçün kritik determinan hansıdır

- maliyyə
- inkişaf taktikası
- menecment
- ✓ reklam
- ictimaiətlə əlaqələr

305. İstehlak hansı determinantlara görə sinifləşir

- iş yerlərinin növlərinə görə
- hamısı
- istehsalın çeşidliliyinə görə
- ✓ gender
- həyat səviyyəsinə görə

306. İstehlak hansı determinantlara görə sinifləşir

- istehsal ərazisi
- heç biri
- istehsal
- istehsal həcmi
- ✓ gəlir

307. II dünya müharibəsindən sonra istehlakın genişlənməsi ən çox nə ilə əlaqədar idi

- yeni şirkətlərin yaradılması
- yeni sənaye mərkəzlərinin yaranması
- maliyyə
- istehsal
- ✓ kredit

308. XVI və XVII əsrlərdə istehlakı əvəz edən anlayış hansı idi

- ✓ müxtəlif mallar (qida və geyim)
- kənd təsərrüfatı sektoru
- idman sənayesi
- qida sənayesi
- xidmət sənayesi

309. İstehlaka təsir edən amillərdən düzgün olanı seçin

- minimum əmək haqqı
- satış bazarlarının sayı
- əhəlinin sayı
- ✓ alıcılıq qabiliyyəti
- istehsal gücü

310. Müasir dünyada istehlak anlayışı

- gəlir əldə etmək üçün baş tutan iqtisadi fəaliyyət
- mal və xidmətlərin istehsalında müasir texnologiyalardan istifadə
- hamısı
- istehsal prosesində mal və xidmətlərin satışı üçün keyfiyyət amili
- ✓ fərdi və kollektiv tələb və istəklər üçün mal və xidmətlərin istifadəsi

311. İstehlak bir proses olaraq...

- sosial
- heç biri
- iqtisadi
- ✓ sosial-iqtisadi
- mədəni

312. Yerləşmə qərarlarını çətinləşdirən bölmələri seçin

- istehsal profilinə görə müxtəlif yerləşmə vacibliyi
- kritik məsələlər
- optimal yerləşmə xərcləri
- ✓ hamısı
- nəqliyyat xərcləri

313. Aşağıdakılardan hansı ÜMM-a daxil etmək mümkündür?

- İstifadə olunmuş evin satışı
- ✓ İstifadə olunmuş dərsliyin satışı
- Ev tikintisində istifadə olunmuş daşın satışı
- hamısı
- İstifadə olunmuş dərsliyin satışı

314. Ölkənin ümum milli məhsulu (ÜMM) nədir?

- Müəyyən dövrdə ölkənin istehsal amillərinin istehsal etdiyi aralıq məhsul və xidmətlərin bazar dəyərinin məcmusu
- ✓ Müəyyən dövrdə ölkənin istehsal amillərinin istehsal etdiyi son məhsul və xidmətlərin bazar dəyərinin məcmusu
- Müəyyən dövrdə ölkə ərazisində istehsal olunan son məhsul və xidmətlərin bazar dəyərinin məcmusu
- Müəyyən dövrdə ölkə ərazisində istehsal olunan məhsulların bazar dəyərinin məcmusu
- Müəyyən dövrdə ölkənin istehsal amillərinin istehsal etdiyi məhsulların bazar dəyərinin məcmusu

315. İki məhsulun və iki ölkənin təqdim olunduğu Rikardo modelində - iqtisadiyyatda toplam əmək təklifi 1000 saatdır. Bir pound pendir istehsal etmək üçün 1 saat və 1 qallon şərab istehsal etmək üçün saat tələb olunur. Əgər iqtisadiyyatda toplam əmək yalnız şərab istehsalına cəlb olursa, o zaman nəticə necə olacaq

- 1000 qallon şərab istehsal olunacaq
- ✓ 500 qallon şərab istehsal olunacaq
- 100 qallon şərab istehsal olunacaq
- heç biri
- 1500 qallon şərab istehsal olunacaq

316. İki məhsulun və iki ölkənin təqdim olunduğu Rikardo modelində - iqtisadiyyatda toplam əmək təklifi 1000 saatdır. Bir pound pendir istehsal etmək üçün 1 saat və 1 qallon şərab istehsal etmək üçün saat tələb olunur. Əgər iqtisadiyyatda toplam əmək yalnız pendir istehsalına cəlb olursa, o zaman nəticə necə olacaq

- 500 pound pendir istehsal olunacaq
- ✓ 1000 pound pendir istehsal olunacaq
- hamısı
- heç biri
- 2000 pound pendir istehsal olunacaq

317. İki məhsulun və iki ölkənin təqdim olunduğu Rikardo modelində - iqtisadiyyatda toplam əmək təklifi 1000 saatdır. Bir pound pendir istehsal etmək üçün 1 saat və 1 qallon şərab istehsal etmək üçün saat tələb olunur. Bu zaman, ümumi istehsalda toplam əmək sərfiyyatı nə qədər olacaq

- (2 x istehsal olunan pendir miqdarı) + (2 x istehsal olunan şərab miqdarı)
- ✓ (1 x istehsal olunan pendir miqdarı) + (2 x istehsal olunan şərab miqdarı)
- (1 x istehsal olunan pendir miqdarı) + (1 x istehsal olunan şərab miqdarı)
- hamısı doğrudur

- $(2 \times \text{istehsal olunan pendir miqdarı}) + (1 \times \text{istehsal olunan şərab miqdarı})$

318. Mütləq üstünlüklər nəzəriyyəsindən fərqli olaraq, müqayisəli üstünlüyün ölkələrə verdiyi əsas müsbət tərəf nədən ibarətdir

- Müqayisəli üstünlüklər nəzəriyyəsinin tətbiqi zamanı yalnız böyük ölkə ticarətdən qazanclar əldə edir
- ✓ Müqayisəli üstünlüklər nəzəriyyəsinin tətbiqi zamanı hər iki ölkə ticarətdən qazanclar əldə edir
- Müqayisəli üstünlüklər nəzəriyyəsinin tətbiqi zamanı heç biri ölkə ticarətdən qazanclar əldə edə bilmir
- heç biri
- Müqayisəli üstünlüklər nəzəriyyəsinin tətbiqi zamanı yalnız kiçik ölkə ticarətdən qazanclar əldə edir

319. Rikardo modelində əsas göstərici kimi nə göstərilir

- Ölkənin bütün məhsullar üzrə mütləq üstünlüyə sahib olması
- ✓ Ölkənin bir məhsulun istehsalında digər ölkədən nə qədər üstünlüyə sahib olması
- hamısı
- heç biri
- Ölkənin heç bir məhsul üzrə müqayisəli üstünlüyə sahib olmaması

320. David Rikardo Müqayisəli üstünlüklər nəzəriyyəsini nə zaman iqtisadi elmində irəli sürmüşdür

- 20-ci əsrdə
- ✓ 19-cu əsrdə
- 17-ci əsrdə
- 21-ci əsrdə
- 18-ci əsrdə

321. İki ölkənin biri inkişaf etmiş, digəri isə zəif inkişaf etmiş ölkədirsə, o zaman onların ticarət münasibətlərində hansı ölkə bütün məhsullar üzrə mütləq üstünlüyə sahib olacaq

- Zəif inkişaf etmiş ölkə
- ✓ İnkişaf etmiş ölkə
- hamısı
- heç biri
- Həm inkişaf etmiş ölkə, həm də zəif inkişaf etmiş ölkə

322. Nəyə görə iki ölkə və iki məhsulun təqdim olunduğu Rikardo modelində kiçik ölkə böyük ölkəyə nəzərən daha çox ticarətdən qazanc əldə edir

- Böyük ölkənin bu əlaqə üzərində böyük siyasi gücü olduğu üçün
- ✓ Kiçik ölkənin öz daxili nisbi qiymətinə yaxın və ya bərabər bir qiymətlə ticarət etmə mümkünlüyü daha aşağıdır
- Kiçik ölkənin bütünlüklə ixtisaslaşması mümkünlüyü aşağıdır
- hamısı doğrudur
- Kiçik ölkənin bütünlüklə ixtisaslaşması mümkünlüyü yüksəkdir

323. Rikardo modelinə əsasən hansı ölkə müqayisəli üstünlüyə sahib olur

- Əməyin mobilliyi aşağı olan ölkə
- Digər ölkəyə nisbətə əmək məhsuldarlığı aşağı olan ölkə
- Əməyin mobilliyi yüksək olan ölkə
- ✓ Digər ölkəyə nisbətə əmək məhsuldarlığı yüksək olan ölkə
- heç biri

324. Rikardo modelinə əsasən, çox kiçik bir ölkə çox böyük bir ölkə ilə ticarət edirsə, o zaman nəticə necə olacaq

- Kiçik ölkədə iqtisadi rifah aşağı düşəcək
- ✓ Kiçik ölkə ticarətdən qazanclar əldə edəcək
- Hər iki ölkə ticarətdən böyük itkilərlə üzləşəcəklər
- Yalnız böyük ölkə qazanclar əldə edəcək
- Böyük ölkədə iqtisadi rifah aşağı düşəcək

325. İki ölkənin və iki məhsul növünün təqdim olunduğu ticarət modelində Beynəlxalq Ticarət nəyi səciyyələndirər
- Hər iki məhsul növü üzrə məhsuldarlığın yüksəlməsini, lakin hər iki ölkə üzrə istehlakçı rifahının enməsinə
 - ✓ Hər iki məhsul növü üzrə məhsuldarlığın və hər iki ölkədə istehlakçıların rifahının yüksəlməsini
 - hamısı
 - heç biri
 - Hər iki ölkə üzrə istehlakçı rifahının yüksəlməsini, lakin hər iki məhsul növü üzrə məhsuldarlığın aşağı enməsinə
326. İngiltərənin bir iş günü ərzində 80 metr parça, 40 litr şərab istehsal edir. Portuqaliya isə bir iş günü ərzində 10 metr parça və 20 litr şərab istehsalı edir. Müqayisəli isehsal nəzəriyyəsinə görə bu ölkələrdən hansı parça, hansı isə şərab istehsalı üzrə ixtisaslaşacaqlar.
- İngiltərə hər iki məhsul növü üzrə
 - ✓ İngiltərə - parça, Portuqaliya isə şərab üzrə
 - Portuqaliya - parça, İngiltərə isə şərab üzrə
 - heç biri
 - Portuqaliya hər iki məhsul növü üzrə
327. Rikardo modelində əmək yeganə faktor olaraq təqdim edildiyi üçün, o zaman bu modeldə istehsal olunan iki məhsul növünə təklif necə müəyyənləşir
- Əməyin daima sabit əmək haqqı təklif edən sahəyə hərəkəti ilə
 - ✓ Əməyin daha çox əmək haqqı təklif edən sahəyə hərəkəti ilə
 - Əməyin daha məhsuldar sahəyə hərəkəti ilə
 - heç biri
 - Əməyin daha az əmək haqqı təklif edən sahəyə hərəkəti ilə
328. Rikardo modelində istehsal imkanları həddi nəyə görə düz xəttlə ifadə olunur
- Yalnız torpaq faktoru nəzərə alındığı üçün
 - ✓ Yalnız əmək faktoru nəzərə alındığı üçün
 - Üç istehsal faktoru nəzərə alındığı üçün
 - İstehsal faktorları nəzərə alınmadığı üçün
 - Yalnız kapital faktoru nəzərə alındığı üçün
329. Rikardo modelinin beynəlxalq ticarətdəki rolunu izah etmək üçün neçə faktorlu iqtisadiyyat fərz edilir
- 2 faktorlu iqtisadiyyat
 - ✓ Tək faktorlu iqtisadiyyat
 - Yalnız torpaq faktorunun mövcud olduğu iqtisadiyyat
 - Doğru cavab yoxdur.
 - 3 faktorlu iqtisadiyyat
330. Rikardo modelində istehsal imkanları həddi düz xəttlə ifadə olunduğu zaman
- 1-ci növ məhsulun alternativ dəyəri ikinci növ məhsula nəzərən kontant (sabitdir) ola bilməz
 - ✓ 1-ci növ məhsulun alternativ dəyəri ikinci növ məhsula nəzərən kontantdır (sabitdir)
 - hamısı
 - heç biri
 - 1-ci növ məhsulun alternativ dəyəri ikinci növ məhsula nəzərən daima dəyişəndir
331. Rikardo modeli nəyi ifadə edir
- İki ölkə arasındakı ticarət bütün hallarda hər iki ölkəyə qazanc gətirir
 - ✓ Hər bir ölkə özünün müqayisəli üstün olduğu məhsulu ixrac etdiyi zaman, iki ölkə arasındakı ticarət hər iki ölkəyə fayda gətirir
 - İki ölkə arasındakı ticarət yalnız ölkənin birinin mütləq üstünlüyə sahib olduğu halda mümkündür
 - hamısı doğrudur
 - İki ölkə arasındakı ticarət ölkələrindən birinə fayda gətirir, digərinə isə ziyan vurur
332. Müqayisəli Üstünlüklər nəzəriyyəsi ilə əlaqəli olaraq Ticarətdən qazanclar əsasən nədən asılıdır

- Ticarət olunan məhsullarının sayının ticarət partnyorlarının sayından çox olmasından
 - ✓ Ticarət partnyorların texnoloji olaraq bir-birindən fərqlənməsindən
 - Heç biri
 - Göstərilənlərin hamısından
 - Ticarət olunan məhsullarının sayının ticarət partnyorlarının sayından az olmasından
333. Rikardo modelində istehsalın hansı faktoru tək faktor olaraq göstərilir
- Kapital
 - ✓ Əmək
 - Heç biri
 - Hamısı
 - Torpaq
334. Müqayisəli üstünlüklər nəzəriyyəsi ilə bağlı ilkin fikirlər kiminlə bağlıdır
- Adam Smit
 - ✓ David Rikardo
 - Eli Hekşer
 - Bertil Olin
 - Pol Samuelson
335. İki ölkə arasındakı ticarət hər iki ölkə nə zaman fayda verir?
- Hər iki ölkə ticarətin üstün şərtlərinə malik olduqda
 - ✓ Hər iki ölkə özünün müqayisəli üstün olduğu məhsulu istehsal etdiyi zaman
 - Hər iki ölkə ixrac edilmiş məhsullara görə daha elastik təklifə sahib olduqda
 - Bütün cavablar doğrudur
 - Hər iki ölkə idxal edilmiş məhsullara görə daha elastik tələbə sahib olduqda
336. İxrac subsidiyalarının tətbiq olunmasının əsas məqsədi nədir?
- Doğru cavab yoxdur
 - İdxal olunan məhsulların miqdarını artırmaq
 - ✓ Yerli istehsalçıların ixracatına dəstək olmaq
 - İdxalı tamamilə məhdudlaşdırmaq
 - Xarici istehsalçılara dəstək olmaq
337. Tətbiq olunan tarifi rifaha təsirini düstur şəklində necə ifadə etmək olar?
- İstehsalçının qazancları - Dövlətin qazancları + istehlakçının itkiləri
 - ✓ İstehlakçının itkiləri - istehsalçının qazancları - dövlətin qazancları
 - İstehsalçının qazancları + Dövlətin qazancları + istehlakçının itkiləri
 - Doğru cavab yoxdur
 - İstehlakçının qazancları - Dövlətin qazancları + istehlakçının itkiləri
338. İstehsalçı məhsulun bir miqdarını 5 manata satmağa hazırdır, lakin məhsulun bir miqdarının qiyməti 8 manatdır. Bu halda qalan 3 manatı necə ifadə etmək olar?
- İstehlakçı artıqlığı
 - ✓ İstehsalçı artıqlığı
 - İstehlakçının faydası
 - heç biri
 - İstehsalçı dəyəri
339. İstehlakçı məhsulun bir miqdarı üçün 10 manat ödəməyə hazırdır, lakin məhsulun bir miqdarının qiyməti 4 manatdır. Bu halda qalan 6 manatı necə ifadə etmək olar?
- İstehsalçı artıqlığı
 - ✓ İstehlakçı artıqlığı

- İstehsalçının faydası
- heç biri
- İstehlakçı dəyəri

340. Kiçik ölkədə məhsulun bir miqdarına 10 manat tarif tətbiq edildiyi zaman:

- İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 10 manat yüksəlir və ixrac xərcləri aşağı enir
- ✓ İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 10 manat yüksəlir və ixrac xərclərində dəyişiklik baş vermir
- İdxal edən ölkənin ixracı artır
- Heç bir dəyişiklik baş vermir
- İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 10 manat yüksəlir və ixrac xərcləri yüksəlir

341. Böyük ölkədə idxal olunan məhsula 15 manat tarif tətbiq olunduğu zaman nəticə necə olur?

- İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 15 manat yüksəlir və ixrac xərcləri yüksəlir
- ✓ İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 15 manat yüksəlir və ixrac xərcləri aşağı enir
- İdxal edən ölkənin ixracı artır
- Heç bir dəyişiklik baş vermir
- İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 15 manat yüksəlir və ixrac xərclərində dəyişiklik baş vermir

342. Hökumət idxal məhsullarına tarif tətbiq etdiyi zaman

- Ölkənin istehsalçılara mənfi təsir göstərir
- ✓ Ölkənin istehlakçılara mənfi təsir göstərir
- Ölkənin ixracatı azalır
- Heç bir dəyişiklik baş vermir
- Ölkənin istehlakçılara müsbət təsir göstərir

343. Könüllü ixrac məhdudiyyəti nə deməkdir?

- Ölkənin tamamilə öz ixracatını məhdudlaşdırması
- ✓ Ölkənin könüllü şəkildə öz ixracatının bir qismini məhdudlaşdırması
- Ölkənin daxili bazarı xarici məhsullarla təmin etməsi
- heç biri
- Ölkənin daha çox xarici məhsullardan asılılığının yaranması

344. İdxal kvotasının tətbiq edilməsinin məqsədləri hansılardır?

- İqtisadi sabilliyi zəiflətmək
- ✓ Ölkənin yerli istehsalçılarını xarici rəqabətdən qorumaq, ölkədə istehsalı stimullaşdırmaq
- Xarici investisiyanı cəlb etmək
- heç biri
- İdxalı artırmaq

345. Sənayeləşmiş ölkələrdə xammala və yarımfabrikat məhsullarına ya çox aşağı tarif tətbiq edirlər, ya da ümumiyyətcə tətbiq etmirlər. Nəticə:

- İnkişaf etmiş ölkənin xammal ixrac etmək cəhdlərinə ziyan vurur
- ✓ İnkişaf etmiş ölkənin emal sənayesi məhsullarını ixrac etmək cəhdlərinə ziyan vurur
- İnkişaf etmiş ölkənin emal sənayesi məhsulları ixrac etmək cəhdlərinə kömək edir
- heç bir təsiri yoxdur
- İnkişaf etməkdə olan ölkənin ixracatında heç bir təsiri yoxdur

346. Tariflər və kvotalar arasındakı ən önəmli fərq hansıdır?

- Məhsulların qiymətini yüksəldir
- ✓ Hökumətə əlavə vergi daxilolmaları gətirir
- Yerli istehsalçılara yardım edir
- heç bir fərq yoxdur
- Beynəlxalq ticarəti stimullaşdırır

347. Ticarət siyasəti alətləri neçə hissəyə ayrılır?

- 3 hissəyə
- ✓ 2 hissəyə
- 5 hissəyə
- heç biri
- 4 hissəyə

348. İkinci dünya müharibəsindən sonrakı dövrdə ticarət baryeri olaraq, tariflərin önəmi:

- Yüksəlməyə başladı
- ✓ Azalmağa başladı
- Daima dəyişərək davam etdi
- heç biri
- Eyni qaldı

349. İxaracatçı ölkədə ixrac subsidiyaları:

- İstehlakçılara kömək edir və ümumilikdə ixracatçı ölkədə iqtisadi rifahı yüksəldir salır
- ✓ İstehlakçılara ziyan vurur və ümumilikdə ixracatçı ölkədə iqtisadi rifahı aşağı salır
- İstehlakçılara kömək edir, lakin ümumilikdə ixracatçı ölkədə iqtisadi rifahı aşağı salır
- heç bir dəyişiklik baş vermir
- İstehlakçılara ziyan vurur, lakin ümumilikdə ixracatçı ölkədə iqtisadi rifahı yüksəldir

350. Əgər məhsul A ölkəsindən kiçik B ölkəsinə idxal olunursa, o zaman B ölkəsində tətbiq edilən tariflərin təsiri necə olur?

- B ölkəsində qiymətlər enir, A ölkəsində isə yüksəlir
- ✓ B ölkəsində qiymətlər yüksəlir və A ölkəsində qiymətlərə heç bir təsir olmur
- Hər iki ölkədə qiymətlər enir
- heç bir dəyişiklik baş vermir
- Hər iki ölkədə qiymətlər yüksəlir

351. ABŞ-a idxal olunan məhsullar üzrə tariflər necə dəyişmişdir?

- Konstitusiya ilə qadağan olunmuşdur
- ✓ Son 50 ildə azalmışdır
- 1930-cu ildən bu yana sürətlə azalmışdır
- heç biri
- 1920-ci ildən bu yana davamlı olaraq artmışdır

352. Əgər idxal olunan məhsula 20% advalor tarif tətbiq olunursa, o zaman gömrük dəyəri 800 manat olan məhsula görə nə qədər miqdarda rüsum tutulur?

- 100 manat
- ✓ 160 manat
- 200 manat
- 140 manat
- 150 manat

353. İdxal olunan məhsula görə 15% vergi tutulması hansı tarif növünə aiddir?

- Spesifik Tarif
- ✓ Advalor tarif
- Hamısı
- heç biri
- Nominal tarif

354. İdxal olunan xüsusi bir məhsulun bir miqdarı üçün 3 manat vergi tutulması hansı tarif növünə aiddir?

- ✓ Spesifik tarif
- heç biri
- Advalor tarif
- Nominal tarif
- hamısı

355. İdxal olunan avtomobilə tətbiq olunan aşağı tariflər ən çox kimə fayda gətirir?

- İxrac edən ölkənin vətəndaşlarına
- ✓ İdxal edən ölkənin avtomobil istehlakçılarına
- İdxal edən ölkənin avtomobil sənayesində çalışanlara
- heç biri
- İdxal edən ölkənin avtomobil istehsalçılarına

356. Advalor tariflər hansılardır?

- İdxal olunan hər məhsulun bir miqdarına tətbiq olunan vergilərdir
- ✓ Malların gömrük dəyərinə görə faizlə hesablanan vergi növüdür
- idxal edilən məhsulun ümumi dəyərinin bir qismini əhatə edən vergi növüdür
- heç biri
- idxal kvotalarıdır

357. Spesifik tariflər hansılardır?

- idxal kvotalarıdır
- ✓ İdxal olunan hər məhsulun bir miqdarına tətbiq olunan vergilərdir
- Malların gömrük dəyərinə görə faizlə hesablanan vergi növüdür
- heç biri
- idxal edilən məhsulun ümumi dəyərinin bir qismini əhatə edən vergi növüdür

358. Avronun dünyada əsas rəqibi hansı valyuta hesab olunur?

- Funt sterlinq
- ✓ ABŞ dolları
- Kanada dolları
- Rusiya rublu
- Çin Yuanı

359. Maastrixt Kriteriyalarına uyğun gələn seçin?

- Dövlət büdcəsindəki kəsr ÜDM-in 5%-ni keçməməsi
- ✓ Dövlət büdcəsindəki kəsr ÜDM-in 3%-ni keçməməsi
- Dövlət büdcəsindəki kəsr ÜDM-in 10%-ni keçməməsi
- Dövlət büdcəsindəki kəsr ÜDM-in 15%-ni keçməməsi
- Dövlət büdcəsindəki kəsr ÜDM-in 7%-ni keçməməsi

360. Maastrixt Saazişinin Avropa Birliyi üçün önəmi nədən ibarətdir?

- Avropanın istehsalının gücləndirilməsi üçün mühim qərarlar qəbul olundu
- ✓ Bu saazişə əsasən Avropada Valyuta Birliyi quruldu
- Bütün cavablar doğrudur
- Heç biri
- Miqrasiya probleminin həlli üçün qərarlar qəbul olundu

361. Avropa Birliyində Valyuta Məzənnəsi Mexanizminin əsas özəlliklərindən biri nə idi?

- Üzv ölkələr xeyli çətinliklərlə üzləşirdilər
- Bütün cavablar doğrudur
- Doğru cavab yoxdur
- Sistemə qoşulmaq istəyən hər üzv ölkənin milli valyutazı sabit bir məzənnə ilə Avropa Valyuta Vahidinə qoşula bilmirdi

- ✓ Sistemə qoşulmaq istəyən hər üzv ölkənin milli valyutazı sabit bir məzənnə ilə Avropa Valyuta Vahidinə qoşula bilirdi

362. Avropa Valyuta Sisteminin yaradılması Avropa Birliyində hansı birliyin yaradılması üçün mühim idi?

- Ortaq Gömrük Birliyi
- ✓ Ortaq Valyuta Birliyi
- Ortaq Miqrasiya Siyasəti
- Doğru cavab yoxdur
- Ortaq Ticarət Birliyi

363. Avropa Valyuta Sistemi nə zaman qurulmuşdur?

- 1985-ci ilin yanvar ayında
- ✓ 1979-cu ilin mart ayında
- 1990-cı ilin mart ayında
- 1999-cu ilin yanvar ayında
- 1980-ci ilin May ayında

364. 1957-ci il Roma Saazişinə əsasən nə yaradıldı?

- Ticarət Birliyi
- ✓ Gömrük Birliyi
- Ortaq Miqrasiya Siyasəti
- Doğru cavab yoxdur
- Valyuta Birliyi

365. Avropa Birliyində ortaqlıq valyuta Avropa keçid hansı saazişə əsasən həyata keçirildi?

- Roma Saazişi
- ✓ Maastricht Saazişi
- London Saazişi
- Amsterdam Saazişi
- Paris Saazişi

366. Bretton-Vuds sisteminin yaradılma prinsipi nə idi?

- ABŞın ticarət dövriyyəsini artırmaq
- ✓ Dünya iqtisadiyyatını II dünya müharibəsindən sonra yeni səviyyəyə çıxarmaq
- Avronun dünya iqtisadiyyatındakı rolunu yüksəltmək
- Heç biri
- Avropanın ticarət dövriyyəsini artırmaq

367. Bretton-Vuds sistemi ilə hansı pul vahidi (valyuta) beynəlxalq hesablaşmalar və ehtiyatların saxlanması vasitəsinə çevirmişdir?

- Kanada dolları
- ✓ ABŞ dolları
- Funt Sterlinq
- Yuan
- Avro

368. Bretton Vuds Valyuta Sistemi nədir?

- Qarşılıqlı ticarət əməkdaşlığıdır
- ✓ Beynəlxalq qarşılıqlı hesablama və valyuta münasibətləri sistemidir
- Beynəlxalq Gömrük Sistemidir
- Doğru cavab yoxdur
- Beynəlxalq Ticarət Sistemidir

369. Bretton Vuds Valyuta Sistemi hansı illərdə aktiv olmuşdur?

- 1945-1970-ci illərdə
- ✓ 1944-1976-cı illərdə
- 1950-2000-ci illərdə
- 1980-1995-ci illərdə
- 1965-1991-ci illərdə

370. Beynəlxalq Maliyyə Sistemində II dünya müharibəsindən sonra tətbiq edilən sistem hansıdır?

- Avropada avronun ortaq valyuta kimi qəbul olunması
- ✓ Bretton Vuds Sistemi
- Hamısı
- Doğru cavab yoxdur
- Dünya Ticarət Təşkilatı

371. Bretton Vuds Valyuta Sisteminə hansı məzənnə siyasəti uyğundur?

- Tənzimlənən-üzən valyuta məzənnəsi
- ✓ Tənzimlənən valyuta məzənnəsi
- Qeyri stabil məzənnə
- Doğru cavab yoxdur
- Üzən məzənnə

372. Fiskal siyasətə aiddir:

- Mərkəzi Bank tərəfindən pul aktivlərinin təklifi stimullaşdırılır
- ✓ Dövlət vergilərin və dövlət ödəmələrini tənzimləyir
- Milli valyuta devalvasiya edilir
- Məzənnə rejimi təyin olunur
- Faiz dərəcələri yüksəldilir

373. Monetar siyasətə aiddir:

- Dövlət vergilərin və dövlət ödəmələrini tənzimləyir
- Təhsilə investisiyalar artırılır
- Ticarət əlaqələri genişləndirilir
- ✓ Mərkəzi Bank tərəfindən pul aktivlərinin təklifi stimullaşdırılır
- İşsizlik aradan qaldırılır

374. Real məzənnədəki yüksəliş baş verdiyi zaman, onun yerli məhsulların məcmu tələbinə təsiri necə olur?

- Yerli məhsulların məcmu tələbi aşağı düşür
- ✓ Yerli məhsulların məcmu tələbi yüksəlir
- Dəyişiklik baş vermir
- Doğru cavab yoxdur
- Sabit qalır

375. Real məzənnədəki yüksəliş baş verdiyi zaman, onun cari əməliyyatlar hesabına təsiri necə olur?

- hamısı
- Cari əməliyyatlar hesabı sabit qalır
- ✓ Cari əməliyyatlar hesabını da yüksəldir
- Dəyişiklik baş vermir
- Cari əməliyyatlar hesabı aşağı düşür

376. Cari əməliyyatlar balansı necə hesablanmasını düsturla ifadə edin

- $CA \approx EX + IM$
- ✓ $CA \approx EX - IM$
- $CA \approx EX / IM$
- Doğru cavab yoxdur

- $CA \approx EX \times IM$

377. Cari əməliyyatlar balansı necə hesablanır?

- İxracın ümumi dəyərinin idxal ilə cəmi
- ✓ İxracın ümumi dəyərinin idxaldan olan fərqi
- İxracın ümumi dəyərinin idxala olan nisbəti
- Doğru cavab yoxdur
- İxracın ümumi dəyərinin idxal ilə hasil

378. ABŞ-da Federal Rezerv Sistemi birbaşa olmayan yollarla daha hansı fəaliyyətləri həyata keçirə bilər?

- İşsizlərin sayını müəyyən edə bilər
- ✓ Depozitlərin miqdarına, debit kart hesablarına və monetar aktivlərə təsir göstərə bilər
- Tarifləri təyin edə bilər
- Heç biri
- Ticarətdə kvotaları artırır

379. ABŞ-da Federal Rezerv Sistemin rolu nədir?

- İşsizliyi aradan qaldırmaq
- ✓ Birbaşa olaraq dövriyyədə olan pulun həcmi tənzimləmək
- Büdcə layihəsini hazırlamaq
- Doğru cavab yoxdur
- Ölkənin ticarət siyasətini müəyyən etmək

380. ABŞ-da mərkəzi bank funksiyasını hansı qurum yerinə yetirir?

- Əmək Statistikası Bürosu
- ✓ Federal Rezerv Sistemi
- Pentaqon
- Doğru cavab yoxdur
- Ağ Ev

381. Mərkəzi Bankların iqtisadiyyatdakı əsas rollarından biridir:

- Ticarətin həcmi tənzimləmək
- ✓ Dövriyyədə olan pulun həcmi, yəni ki, pul təklifi tənzimləmək
- Kvotaları təyin etmək
- Ticarət siyasətini müəyyən etmək
- Tarifləri müəyyən etmək

382. Pul nədir? Ümumi tərif verin.

- İstehsal olunan mal və xidmətlərin baza ilindəki qiymətlərlə dəyərləndirilməsidir
- ✓ Pul gündəlik həyatda mal və xidmətlərin müqabilində ödənilən aktivlərdir
- Yalnız mallara ödənilən aktivlərdir
- Heç biri
- Yalnız xidmətlərə ödənilən aktivlərdir

383. Bir şirkətinin məhsulunun mövcud olduğu bazarın qiymətlərindən aşağı qiymətə satması necə adlanır?

- Kvota
- ✓ Dəmpinq
- Spesifik tariflər
- hamısı
- Tarif

384. Milli valyutanın xarici valyutalara qarşı dəyər itirməsi nə adlanır

- Revalvasiya
- ✓ Devalvasiya
- Denominasiya
- Heç biri
- Ekspansiya

385. Beynəlxalq Ticarətdə ən çox istifadə olunan valyuta hansıdır

- Avro
- ✓ ABŞ dolları
- Rus rublu
- İngilis funt sterlinqi
- Yapon yeni

386. Avro hansı tarixdən bu yana Avropa Birliyinin tam mənada vahid valyutası olaraq dövriyyədədir

- 2000-ci ildən
- ✓ 2002-ci ildən
- 2005-ci ildən
- 2006-cı ildən
- 2004-cü ildən

387. Ömtəələrin qiymətlərinin artması ilə müşayiət olunan pulun dəyərdən düşməsi necə adlanır?

- Devalvasiya
- Heç biri
- Deflyasiya
- ✓ İnflyasiya
- Revalasiya

388. Milli valyutanın xarici valyutalara qarşı dəyər qazanması nə adlanır

- Devalvasiya
- Heç biri
- ✓ Revalvasiya
- Ekspansiya
- Denominasiya

389. Dünya Bankı aşağıdakı növ kreditləri təqdim edir:

- Ticarət kreditləri
- hamısı
- Büdcə kəsirini azaltmaq üçün
- ✓ Proqram və məqsədli
- Faizsiz kreditlər

390. Makroiqtisadi analiz əsasən 4 aspektdən iqtisadiyyatı təhlil edir. Bunlar hansılardır:

- Yığım
- Ticarət disbalansı
- Pul və qiymət səviyyəsi
- ✓ Qeyd olunanların hamısı
- İşsizlik

391. ÜDM deflyatoru necə hesablanır

- Real ÜDM/Nominal ÜDM x 100%
- Heç biri
- Nominal ÜDM/2 x 100%
- ✓ Nominal ÜDM/Real ÜDM x 100%

- Real ÜDM/2 x 100%

392. Real ÜDM nədir?

- Bir il ərzində istehsal olunan məhsullardır
- Doğru cavab yoxdur
- Bir il ərzində istehsal olunan xidmətlərdir
- ✓ İstehsal olunan mal və xidmətlərin baza ilindəki qiymətlərlə dəyərləndirilməsidir
- İstehsal olunan mal və xidmətlərin cari qiymətlərdə ümumi qiymətləndirilməsidir

393. Nominal ÜDM nədir?

- İstehsal olunan mal və xidmətlərin baza ilindəki qiymətlərlə dəyərləndirilməsidir
- Heç biri
- Bir il ərzində istehsal olunan məhsullardır
- ✓ İstehsal olunan mal və xidmətlərin cari qiymətlərdə ümumi qiymətləndirilməsidir
- Bir il ərzində istehsal olunan xidmətlərdir

394. Ümumi Milli Məhsul (ÜMM) nədir?

- Müəyyən dövr ərzində ölkənin sərhədləri daxilində istehsal olunmuş mal və xidmətlərin məcmusudur
- Heç biri
- Müəyyən dövr ərzində ölkənin sərhədlərindən kənarda istehsal olunmuş yalnız xidmətlərinin məcmusudur
- ✓ Müəyyən dövr ərzində ölkənin sərhədləri daxilində və sərhədlərindən kənarda istehsal olunmuş mal və xidmətlərin məcmusudur
- Müəyyən dövr ərzində ölkənin yalnız sərhədlərindən kənarda istehsal olunmuş məhsulların məcmusudur

395. Ümumi Daxili Məhsul (ÜDM) nədir?

- Müəyyən dövr ərzində ölkənin sərhədlərindən kənarda istehsal olunmuş yalnız xidmətlərinin məcmusudur
- Heç biri
- Müəyyən dövr ərzində ölkənin yalnız sərhədlərindən kənarda istehsal olunmuş məhsulların məcmusudur
- Müəyyən dövr ərzində ölkənin daxilində və sərhədlərindən kənarda istehsal olunmuş məhsulların məcmusudur
- ✓ Müəyyən dövr ərzində ölkənin sərhədləri daxilində istehsal olunmuş mal və xidmətlərin məcmusudur

396. Tariflə ticarət kvotaları arasındakı əsas fərq nədir

- Yerli istehsalçılara kömək edir
- Doğru cavab yoxdur
- Məhsulun qiymətini yüksəldir
- Beynəlxalq Ticarəti stimullaşdırır
- ✓ Tarif ölkəyə vergidən daxilolmalar qazandırır

397. XX əsrin 40-50-ci illərindən sonrakı periodda beynəlxalq iqtisadiyyatda azad ticarətin rolu necə dəyişdi?

- Heç biri
- Hamısı
- ✓ Yüksəldi
- Sabit qaldı
- Azaldı

398. XX əsrin 40-50-ci illərindən sonrakı periodda beynəlxalq ticarətdə proteksionizmin rolu necə dəyişdi?

- Çoxaldı
- Uzun illər çoxalaraq davam edib sabit qaldı
- ✓ Azaldı
- Sabit qaldı
- Heç biri

399. Aşağı inkişafa sahib ölkələr iqtisadiyyatlarında nəyi ən əsas prioritet olaraq qəbul edirlər?

- İnvestisiya siyasəti
- Rifah siyasəti
- Heç biri
- Rəqabət siyasəti
- ✓ Sənayeləşmə siyasəti

400. Dünya Ticarət Təşkilatının ən güclü tərəfi hansıdır?

- Beynəlxalq xidmət xidmət ticarətinə aid qaydalar
- Heç biri
- Beynəlxalq əmək standartları
- Beynəlxalq investisiyalara aid qaydalar
- ✓ Beynəlxalq mal ticarətinə aid qaydalar

401. A və B ölkələri öz aralarında bütün ticarət maneələrini aradan qaldırıblar, lakin bu ölkələr digər ölkələrlə hələ də özlərinin müəyyən ticarət siyasətlərini davam etdirirlər. A və B ölkələri arasındakı bu integrasiya mərhələsi necə adlanır?

- Vahid valyuta zonası
- İqtisadi birlik
- Ortaq bazar
- ✓ Sərbəst ticarət bölgəsi
- Sərbəst bazar

402. Hansı beynəlxalq birlik İkinci dünya müharibəsindən sonrakı yaxın periodda yaranmamışdır?

- GATT
- Beynəlxalq Valyuta Fondu
- Dünya Bankı
- ✓ Dünya Ticarət Təşkilatı
- BMT

403. A ölkəsində X məhsulunun idxal qiyməti 100 manatdır. Hökumət bu məhsulun idxalı zamanı bir miqdarına 15% faiz rüsum tətbiq edir. Bu rüsum necə adlanır?

- Avtonom
- Razılaşdırılmış vergi
- Spesifik
- ƏDV
- ✓ Advalor

404. İki ölkənin qarşılıqlı danışıqlar sonunda müəyyən etdikləri gömrük tarifləri necə adlanır?

- Spesifik tariflər
- Ümumi tariflər
- Tək tərəfli anlaşmalı tariflər
- Avtonom tariflər
- ✓ Müqaviləli tariflər

405. İxracatçı ölkə tərəfindən öz istəyi ilə ixraca tətbiq edilən məhdudiyyətlər necə adlanır?

- ✓ Könüllü ixrac məhdudiyyəti
- İxrac lisenziyaları
- Anlaşmalı məhdudiyyətlər
- İxrac tarifləri
- Müvəqqəti ixrac məhdudiyyətləri

406. İnkişaf etmiş A ölkəsi yüksək texnologiyanı tətbiq edərək istehsal etdiyi X məhsulu sənayesini qorumaq üçün hansı proteksionist tezisdən istifadə edir?

- Rifahın artırılması

- Xarici şirkətlərdən qorunma siyasəti
 - Texnoloji inkişaf siyasəti
 - ✓ Strateji ticarət siyasəti
 - Antidempinq
- 407.** Bir ölkənin müqayisəli üstünlüyə sahib olduğu məhsulları istehsal edib, onun ixracından yüksək gəlir əldə edə bilməsi üçün ən mühim vasitə hansıdır?
- Advalor verginin tətbiqi
 - Spesifik rüsumun tətbiqi
 - Kvotaların tətbiqi
 - Proteksionist siyasət
 - ✓ Sərbəst ticarətin olması
- 408.** Ticarət nəzəriyyələri ətrafında fikirlərə aid olanı seçin
- Ənənəvi nəzəriyyələr məhdudlaşdırıcı fərziyyələrə əsaslanır
 - Bir əmtədən asılı olan ölkələrdə ticarət balansının pisləşməsi və dəyişən bazar konyukturasında çeviklik çatışmazlığı problemi
 - Ticarətdə güc: ədalətsiz mübadilə problemləri (qiymətləri kim müəyyən edir?)
 - ✓ hamısı
 - Yeni Ticarət Nəzəriyyəsi (Kruqman): artan faydalar prinsipinə əsaslanır
- 409.** Beynəlxalq maliyyə və kapital bazarlarına aid olanı seçin
- İctimai və korporativ kapital bazarları; birbaşa investisiyalar bazarı
 - Banklar, valyuta və kapital bazarları beynəlxalq ticarətlə birbaşa bağlı olan onun həyata keçməsində önəmli rol oynayan institutlar
 - Regional kapital bazarları: onşor və ofşor ərazilərdə avrobazarlar
 - ✓ hamısı
 - Banklar; kommersiya bankları, investisiya bankları
- 410.** Regional iqtisadi integrasiya formalarını seçin
- ✓ hamısı
 - iqtisadi ittifaq
 - azad ticarət zonası
 - gömrük ittifaqları
 - ümumi bazar
- 411.** Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə bağlı fikirləri seçin
- Ətraf-mühitin qorunması ilə bağlı standartların çatışmazlığı
 - Qərarların üzv ölkələr tərəfindən həyata keçirilməsi üçün sanksiya üsulundan yararlanmaq
 - 1986-1994-cü illərdə Uruqvay raundunun nəticəsi olaraq Ümumdünya Ticarət Təşkilatı yarandı
 - ✓ hamısı
 - Ticarət konfliktlərinin həllində üçüncü tərəf kimi arbitraj funksiyası
- 412.** Valyuta məzənnələrinə təsir göstərən əsas amilləri seçin
- Faiz dərəcələrinin səviyyəsindəki fərqlilik
 - Valyuta spekulyasiyalarının təsiri
 - Daxili tələbdəki dəyişiklik
 - Nisbi inflyasiya səviyyəsi
 - ✓ hamısı
- 413.** Spesifik tariflər nədir?
- İdxala kəmiyyət məhdudiyyətləri
 - Bəzi məhsullara verilən tarif güzəştləri
 - ✓ İdxal olunmuş hər vahid məhsula görə alınan müəyyən məbləğdə vergi
 - İdxal olunmuş məhsulun dəyərinin faizi ilə hesablanan vergi

- İxrac üçün verilən dəstək

414. Hekşer-Olin modelinə görə müqayisəli üstünlüyü mənbəyi nədir?

- Texnologiya
- Reklam
- Coğrafi mövqe
- İnnovasiya
- ✓ Resurslar

415. A ölkəsində paltar istehsalına 10 vahid əmək, təkər istehsalına 20 vahid əmək tələb olunur. B ölkəsində paltar istehsalına 60 vahid əmək, təkər istehsalına 30 vahid əmək tələb olunur. Aşağıdakı fikirlərdən hansı doğrudur?

- A ölkəsinin təkər istehsalında müqayisəli üstünlüyü var
- Doğru cavab yoxdur
- Heç bir ölkənin müqayisəli üstünlüyü yoxdur
- B ölkəsinin paltar istehsalında müqayisəli üstünlüyü var
- ✓ A ölkəsinin paltar istehsalında müqayisəli üstünlüyü var

416. Daxili miqyas iqtisadiyyatları nə zaman ortaya çıxır?

- Hər vahid istehsalda düşən xərclər sənaye böyüdükcə artırsa
- Heç biri
- Hər vahid istehsalda düşən xərclər dəyişmirsə
- ✓ Hər vahid istehsalda düşən xərclər şirkətin miqyası böyüdükcə azalırsa
- Hər vahid istehsalda düşən xərclər sənayenin miqyası böyüdükcə azalırsa

417. Əmək resursu ilə bol olan ölkə ticarətə qoşulduqda o ölkədə aşağıdakılardan hansı baş verər?

- əmək haqqı və rentalar yüksələr
- heç biri
- əmək haqqılar azalar, rentalar yüksələr
- ✓ əmək haqqılar yüksələr, rentalar azalar
- əmək haqqı və rentalar azalar

418. Leontyev paradoksuna aiddir?

- ABŞ ixracının və idxalının digər ölkələrlə müqayisədə daha çox əmək tutumlu olduğunu təqdim etmişdir
- Heç biri
- ABŞ ixracının idxalına nəzərən daha çox kapital tutumlu olduğunu təqdim etmişdir
- ABŞ ixracının və idxalının daha çox kapital tutumlu olduğunu təqdim etmişdir
- ✓ ABŞ ixracının idxalına nəzərən daha çox əmək tutumlu olduğunu təqdim etmişdir

419. Leontyev paradoksuna hansı aiddir?

- Rikardo nəzəriyyəsinin nəticələrindəki ziddiyyəti təqdim etmişdir
- Heç biri
- Rikardo modelinin keçərliliyini empirik təhlillə sübut etmişdir
- Hekşer-Olin modelinin nəticələrini dəstəkləmişdir
- ✓ Hekşer-Olin modelinin nəticələrinin keçərli olmadığını təqdim etmişdir

420. Tədiyyə balansı böhranı nədir?

- ✓ Valyuta məzənnəsi gözləntisinin dəyişməsi ilə xarici ehtiyatların səviyyəsində kəskin dəyişmə
- İxrac həcmi ilə bağlı gözləntilərin dəyişməsi ilə xarici ehtiyatların həcmində kəskin dəyişmə
- İdxal həcmi ilə bağlı gözləntilərin dəyişməsi faiz dərəcələrində kəskin dəyişmə
- Heç biri
- İxrac həcmi ilə bağlı gözləntilərin dəyişməsi ilə faiz dərəcələrində kəskin dəyişmə

421. Kapital uçuşuna aiddir:

- Ehtiyatların azalması
- Heç biri
- Dolayı yolla devalvasiyaya təsir göstərir
- ✓ Hamısı
- Devalvasiya gözləntisinin təsiri ilə meydana çıxır

422. J-əyrisi nəyi göstərir?

- Valyutanın dəyərsizləşməsinin faizlər üzərindəki təsirlərini
- Valyutanın dəyərsizləşməsinin dövlət xərcləmələri üzərindəki təsirlərini
- Hamısını
- Valyutanın dəyərsizləşməsinin inflyasiya səviyyəsinə təsirlərini
- ✓ Valyutanın dəyərsizləşməsinin cari hesab üzərindəki təsirlərini

423. Şəkər məhsuluna tariflərin endirilməsindən kimlər bəhrələnmə bilər?

- Yerli şəkər istehsalçıları
- Heç biri
- Hamısı
- ✓ Yerli şəkər istehlakçıları
- Yerli şəkər sektorunda çalışan işçilər

424. Məhsulların qiyməti dəyişmirsə, dolların funta nəzərən dəyərinin yüksəlməsi nəyə səbəb olar?

- Britaniya sviterlərinin amerikan cinslərinə nisbətən daha baha olmasına
- Heç biri
- Amerikan cinslərini britaniya sviterlərinə nisbətən daha baha olmasına
- ✓ Britaniya sviterlərinin amerikan cinslərinə nisbətən daha ucuz olmasına
- Sviter və cinslərin nisbi qiymətlərini dəyişdirməyəcək

425. Aşağıdakı fikirlərdən hansı doğrudur?

- Ölkə valyutasının dəyərinin düşməsi yerli və xarici vətəndaşlar üçün onun satdığı məhsulları ucuzlaşdırır
- Ölkə valyutasının dəyərinin düşməsi yerli vətəndaşlar üçün onun satdığı məhsulları daha baha edir
- ✓ Ölkə valyutasının dəyərinin düşməsi xarici vətəndaşlar üçün onun satdığı məhsulları daha ucuz edir
- Ölkə valyutasının dəyərinin düşməsi yerli vətəndaşlar üçün onun satdığı məhsulları daha ucuz edir
- Ölkə valyutasının dəyərinin düşməsi xarici vətəndaşlar üçün onun satdığı məhsulları daha baha edir

426. Ölkə valyutasının dəyərinin yüksəlməsinə aiddir:

- İxracının nisbi qiymətini aşağı salar, idxalının nisbi qiymətini artırır
- İxracının və idxalının nisbi qiymətini aşağı salar
- ✓ İxracının nisbi qiymətini artırır, idxalının nisbi qiymətini aşağı salar
- İxracının və idxalının nisbi qiymətini artırır
- Heç biri

427. Qapalı iqtisadiyyat üçün milli gəlir bərabərliyini yazın. C-istehlak, İ-investisiya, S-yıgım, T-vergi, G-dövlət xərcləməsi, EX- ixrac, İM-dxal, CA- cari hesab.

- $Y=C+İ+G+CA$
- $Y=C+İ+G+EX$
- $Y=C+İ+G+IM$
- $Y=C+S+T+CA$
- ✓ $Y=C+İ+G$

428. Açıq iqtisadiyyat üçün milli gəlir bərabərliyini yazın. C-istehlak, İ-investisiya, S-yıgım, T-vergi, G-dövlət xərcləməsi, EX- ixrac, İM-dxal, CA- cari hesab

- $Y=C+İ+G+IM$

- $Y=C+\dot{I}+G$
- $Y=C+\dot{I}+G+EX$
- $Y=C+S+T+CA$
- ✓ $Y=C+\dot{I}+G+CA$

429. Aşağıdakı bərabərlikdən hansı daha doğrudur? CA (cari hesab), EX (ixrac), İM (idxal)

- $CA=EX+\dot{I}M$
- Heç biri
- $CA=EX=\dot{I}M$
- ✓ $CA=EX-\dot{I}M$
- $CA= \dot{I}M-EX$

430. ABŞ-a aid etmək olar:

- Cari hesabda profsitin olmasını
- Heç biri
- Cari hesabda profsitin yoxsa defisitinin olmasını müəyyən etmək çətindir
- ✓ Cari hesabda defisitinin olmasını
- Cari hesabın balanslı olmasını

431. ÜDM nəyi ölçür?

- Heç biri
- Hamısı
- Ölkə daxilindəki xidmətlərin səviyyəsini
- ÜMM-un amortizasiyasını
- ✓ Ölkə daxilində istehsalın səviyyəsini

432. Aşağıdakılardan hansı ÜMM-a daxil etmək mümkündür?

- Ev tikintisində istifadə olunmuş daşın satışı
- Hamısı
- İstifadə olunmuş dərsliyin satışı
- İstifadə olunmuş evin satışı
- ✓ Heç biri

433. Ölkənin ümum milli məhsulu (ÜMM) nədir?

- ✓ Müəyyən dövrdə ölkənin istehsal amillərinin istehsal etdiyi son məhsul və xidmətlərin bazar dəyərinin məcmusu
- Müəyyən dövrdə ölkə ərazisində istehsal olunan son məhsul və xidmətlərin bazar dəyərinin məcmusu
- Müəyyən dövrdə ölkənin istehsal amillərinin istehsal etdiyi aralıq məhsul və xidmətlərin bazar dəyərinin məcmusu
- Müəyyən dövrdə ölkə ərazisində istehsal olunan məhsulların bazar dəyərinin məcmusu
- Müəyyən dövrdə ölkənin istehsal amillərinin istehsal etdiyi məhsulların bazar dəyərinin məcmusu

434. Digər ölkələr və ölkə qrupları üzrə ticarət əlaqələrinə aid olanı seçin

- Avstraliya-Zəif məskunlaşma, zəngin təbii resurslar, müstəmləkə keçmişlə xarakterikdir
- Rusiya-Oliqarxların çoxalması, global kontekstdə durğun iqtisadiyyat, ölkənin gələcək vəziyyəti ilə bağlı qeyri-müəyyənlik
- CAR-Xammal ixracı və emal sənayesi məhsullarından və xidmət ticarətinə qədər çeşidlənmiş iqtisadiyyata malikdir
- ✓ hamısı
- Hindistan-böyük iqtisadiyyatlar içində özünəməxsus, spesifik xüsusiyyətləri ilə seçilir

435. Digər ölkələr və ölkə qrupları üzrə ticarət əlaqələrinə aid olanı seçin

- Şərqi Asiya ölkələri 2-ci dünya müharibəsindən sonrakı illərdə Yaponiyanın əsas xammal təchizatçıları kimi çıxış edirlər
- Asiya pələngləri”-Tayvan, Sinqapur, Honkonq, Cənubi Koreya 1970-ci illərdən 1990-cı illərin sonuna kimi bir baxış
- Asiyanın zəif inkişaf etmiş ölkələri (əsasən keçmiş SSRİ ölkələri) beynəlxalq rəqabətə davam gətirmək üçün güclü istehsalçı mühiti (investisiya mühiti) formalaşdırmalıdırlar

- Son dövrlərdə emal sənayesi məhsullarının əsas ixracatçısı kimi çıxış edən Çin, Vyetnam, İndoneziya, Hindistan və s. Cənub-Şərqi Asiya ölkələri
- ✓ hamısı
- 436.** Digər ölkələr və ölkə qrupları üzrə ticarət əlaqələrinə aid olanı seçin
- Kanada – ABŞ ilə “cazibə modeli”nə uyğun olaraq ən önəmli ticarət tərəfdaşdır, xüsusilə, xidmət ticarətində sürətli artım tempi müşahidə olunur
- Meksika – ABŞ-nin ən böyük ticarət tərəfdaşlarından, xüsusilə, neft, emal sənayesi və turizm sektorunda
- Latin Amerikası ölkələri əsas xammal ixracatçıları kimi çıxış edirlər, xüsusilə, AB dövlətlərinin “idxal əvəzlənmə” strategiyasında
- ✓ hamısı
- AB-bir birilə sıx ticarət əlaqələrinə malik olan dövlətlər ABŞ-da ştatlararası ticarət əlaqələrini xatırladır. Lakin bəzi dövlətlər müəyyən məhsul istehsalı üzrə ixtisaslaşmışlar
- 437.** 1970-1990-cı illəri əhatə edən dövrdə Asiya pələnglərini seçin
- Tayvan
- Cənubi Koreya
- Honkonq
- ✓ hamısı
- Sinqapur
- 438.** Hansılar BVF-nin maliyyə yardımı edilməsi üçün irəli sürdüyü şərtlərdən qeyd oluna bilməz?
- Fiskal siyasətin sərtləşdirilməsi, büdcə kəsrinin azaldılması
- ✓ Dövlətin iqtisadi müdaxiləsinin genişləndirilməsi
- Özəlləşdirilmənin həyata keçirilməsi
- Sosial müavinətlərin, dövlət sektoru işçilərinin sayının, əmək haqqılarının azaldılması
- Ticarətin liberallaşdırılması
- 439.** 1997-ci ildə Asiya maliyyə krizisinin daha da dərinləşməsinə səbəb olan amil kimi nə qeyd olunur?
- Ticarət balansının profsiti
- ✓ Yüksək miqyaslı kapital uçuşu
- Maliyyə bazarlarında simmetrik informasiya mühiti
- hamısı
- İnkişaf etmiş ölkələrdən daxil olan kapital transferi
- 440.** 2001-ci ildə xarici borc səbəbindən böhranın yaşandığı ölkə hansıdır?
- Böyük Britaniya
- ✓ Argentina
- Malayziya
- hamısı
- Tailand
- 441.** BVF-nin yaradılmasında məqsəd nə idi?
- Səhm bazarlarında və maliyyə bazarlarında texniki problemləri aradan qaldırmaq
- ✓ Ölkələrin tədiyyə balansındakı problemləri aradan qaldırmaq üçün qısa müddətli borclar ayırmaq
- İnkişaf etməkdə olan ölkələrə dollarla ifadə olunmuş istiqrazların satılması
- Heç biri
- 2-ci dünya müharibəsindən sonra ölkələrin rekonstruksiyası üçün uzunmüddətli borclar ayırmaq
- 442.** OPEK quruluşu etibarilə nə cür təşkilatdır?
- Gömrük İttifaqı
- ✓ Kartel
- Monopoliya
- İnteqrasiya birliyi

- Azad ticarət zonası

443. Gəlir bərabərsizliyini ölçmək üçün hansından istifadə olunur?

- Filips əyrisi
- ✓ Lorens əyrisi
- Sen əyrisi
- Heç biri
- İstehsal imkanları əyrisi

444. Rostounun qeyd etdiyi artım mərhələlərini keçmək üçün zəruri şərt nə idi?

- Sosialist iqtisadiyyatı
- ✓ Kapitalist iqtisadiyyatı
- Proteksionist iqtisadiyyat
- Heç biri
- Kommunist iqtisadiyyatı

445. Bunlardan hansını yüksək gəlirli ölkə saymaq olmaz?

- Sinqapur
- ✓ Meksika
- Kanada
- Avstraliya
- ABŞ

446. Aşağıdakılardan hansı inkişaf etməkdə olan ölkələrin xarakteristikaları kimi göstərilə bilər?

- Yüksək əhali artımı səviyyəsi
- ✓ Hamısı
- Aqrar istehsalın ənənəvi üsullarının tətbiqi
- Heç biri
- Yoxsul səviyyəsi yaşayan insanların sayının çoxluğu

447. Dünyanın iqtisadi cəhətdən ən kasıb bölgəsi haradır?

- Yaxın Şərq
- ✓ Sub-Saxara Afrikası
- Latın Amerikası
- Mərkəzi Asiya
- Cənub Şərqi Asiya

448. Avropanın hansı bölgəsi digərlərinə nisbətən daha yüksək inkişaf göstəricilərinə malikdir?

- Şimal Şərq
- ✓ Şimal Qərb
- Cənub Şərq
- Bütün bölgələr eyni inkişaf səviyyəsinə malikdir
- Cənub Qərb

449. “Kapital uçuşu” nədir?

- Maliyyə resurslarının dəbdəbəyə xərclənməsi
- ✓ Maliyyə resurslarının xarici ölkələrə çıxarılması
- Maliyyə resurslarının banklarda yox, evlərdə yaxlanılması
- heç biri
- Maliyyə resurslarının fabrik və infrastruktura yatırılması

450. Ölkənin yığılın səviyyəsi necə müəyyən olunur?

- Fərdlərin yığımının ÜDM-ə olan nisbəti
- ✓ Fərdlərin, şirkətlərin və dövlətinin yığımının cəminin ÜDM-ə olan nisbəti
- Dövlətin yığımının ÜDM-ə olan nisbəti
- heç biri
- Şirkətlərin yığımının ÜDM-ə olan nisbəti

451. Aşağıdakılardan biri ixrac təşviqi siyasətinin aləti hesab oluna bilməz

- İxrac rüsumlarının aradan qaldırılması
- ✓ İstehsal sahələrini milliləşdirmə
- Vergi təsəvvüfləri
- İnfrastruktur, fabriklər və anbarlardan güzəştli şərtlərlə istifadə şəraitinin yaradılması
- Kapitalın və gəlirlərin azad hərəkətinə şərait yaradılması

Aşağıdakılardan hansılar asılılıq nəzəriyyəsinin periferiya ölkələrinə inkişaf üçün təklif etdiyi addımlar hesab oluna bilər?

452. 1) İxracın təşviqi siyasəti
2) İdxal əvəzləyici siyasət
3) Neoliberal iqtisadi siyasət
4) Proteksionist iqtisadi siyasət
5) Transmilli korporasiyaların geniş fəaliyyətinin təmin edilməsi

- 1, 2
- ✓ 2, 4
- 4, 5
- 3, 5
- 1, 3

Aşağıdakılardan hansılar modernləşmə nəzəriyyəsinin təklif etdiyi addımlar hesab oluna bilər?

453. 1) İxracın təşviqi siyasəti
2) İdxal əvəzləyici siyasət
3) Azad bazar münasibətlərinin təmin edilməsi
4) Proteksionist iqtisadi siyasətin tətbiqi
5) Xarici kapitalın fəaliyyətinin məhdudlaşdırılması

- 2,3
- ✓ 1,3
- 2.5
- 1.5
- 4.5

454. Aşağıdakılardan hansı modernləşmə nəzəriyyəsinə olan tənqidlərdən biri kimi götürülə bilər?

- İqtisadi uğursuzluğun səbəblərini yalnızca daxili amillərlə izah edirdi, xarici amilləri nəzərə almırdı
- ✓ İqtisadi uğursuzluğu və inkişafdan qalmanın səbəblərini bütövlükdə xarici amillərdə görürdü, daxili amilləri nəzərə almırdı
- İnkişaf etməmiş ölkələrə Qərbi ölkələrinin keçdiyi tarixi prosesləri təkrarlamağı təklif edir ki, bu da xeyli sadə yanaşmadır
- Müstəmləkəçilik tarixinin təsirlərini nəzərə almır
- Kapitalist münasibətlərin üstünlüklərini qeyd edərkən, zərərələrini qeyd etmir

455. Modernləşmə nəzəriyyəsinə aid fikri seçin:

- Zəif inkişaf etmiş ölkələrin iqtisadi uğursuzluqlarının səbəbi onların istismar olunmasıdır
- ✓ Zəif inkişaf etmiş ölkələrin uğursuzluqlarının səbəbi irrasional ənənələrdədir
- Kapitalist istehsal formasıyını inkişafın qarşısındakı əngəl hesab edirdi
- Heç biri
- Zəif inkişaf etmiş ölkələr iqtisadi uğurlar üçün proteksionist siyasət tətbiq etməlidirlər

456. Vallerştaynın Dünya sistemləri nəzəriyyəsində yarım-periferiya ölkələrinə aid etmək olar:

- Pakistan
- ✓ Singapur
- Tacikistan
- Heç biri

- Haiti
457. Portuqaliya, Böyük Britaniya, Haiti- Bu ölkələrin Valerştaynın Dünya-sistemi nəzəriyyəsindəki uyğun qruplarını düzgün ardıcılıqla göstərin
- Yarım Periferiya, Periferiya, Özək
 - ✓ Yarım-periferiya, Özək, Periferiya
 - Özək, Periferiya, Yarım-periferiya
 - Heç biri
 - Periferiya, Özək, Yarım-periferiya
458. Asılılıq nəzəriyyəsi bir qrup ölkələrin iqtisadi olaraq geridə qalmasını nə ilə izah edir
- Həmin ölkələrin innovasiyaların tətbiqinə açıq olmamaları ilə
 - ✓ Həmin ölkələrin müstəmləkə keçmişi ilə
 - Həmin ölkələrin resurs çatışmazlıqları ilə
 - Heç biri
 - Həmin ölkələrin idarə etmə sahəsindəki qeyri-səmərəlilik ilə
459. Fikirlərdən biri asılılıq konsepsiyasına aid deyil:
- İnkişaf etmiş ölkələrin inkişafı digər ölkələrin inkişafdan qalmasını şərtləndirmişdir
 - Bütün cavablar doğrudur
 - İnkişafdan qalmış ölkələr daxili istehsalı artırmaq üçün transmilli korporasiyaları ölkələrindən çıxarmalı, idxal əvəzləyici siyasət tətbiq etməlidir.
 - ✓ İnkişaf etməmiş ölkələr Qərbi Avropa ölkələrinin təcrübəsini tətbiq etmək inkişaf edə bilirlər
 - Qərbi Avropa və Şimali Amerikanın inkişaf etmiş ölkələri müstəmləkə bölgələrini istismar edərək iqtisadi irəliləyişə nail olmuşar
460. Hansı üçüncü dünya ölkələrinin xarakteristikası kimi göstərilə bilməz?
- ✓ ixracın dəyərinin idxalın dəyərindən yüksək olması
 - “Kapital uçuşu”
 - kapitalın və investisiyanın çatışmazlığı
 - Bütün cavablar doğrudur
 - aşağı əmək məhsuldarlığı
461. Hansı Yeni Sənaye Ölkələrindən biri deyil:
- Tailand
 - Tayvan
 - Malayziya
 - ✓ Myanma
 - Sinqapur
462. Uşaq ölümü səviyyəsinin daha yüksək olduğu ölkəni seçin.
- Yaponiya
 - Avstraliya
 - Kanada
 - Cənubi Koreya
 - ✓ Myanma
463. Savadlılıq səviyyəsi meyarı neçə ölçülür?
- Ölkə üzrə ali təhsilli əhali faizi
 - Ölkədəki universitetlərin sayına görə
 - ✓ Ölkə üzrə oxuyub yazmaq bilən əhali faizi
 - Ölkə üzrə alimlik dərəcəsi olanların faizi
 - heç biri

- 464.** Urbanizasiya səviyyəsinin daha aşağı olduğu ölkələr qrupunu seçin
- Braziliya, Argentina
 - İran, Səudiyyə Ərəbistanı
 - Yaponiya, Cənubi Koreya
 - Qazaxstan, Azərbaycan
 - ✓ Hindistan, Pakistan
- 465.** Beynəlxalq Valyuta Fonduna aiddir:
- Neoliberal şərtlər irəli sürür
 - heç biri
 - Borclanan ölkələrdən iqtisadi islahatlar tələb edir
 - Maliyyə yardımları ayırır
 - ✓ Hamısı
- 466.** Aşağıdakı ölkə qruplarında hansında statistik olaraq 1000 nəfərə düşən həkim sayı 1-dən azdır?
- heç biri
 - Çin, Monqolustan
 - ✓ Yəmən, Madaqaskar
 - Braziliya, Argentina
 - CAR, BƏƏ
- 467.** Qadınların savadlılıq səviyyəsinin 95 faizdən yüksək olduğu ölkələr qrupunu seçin
- Yəmən, Oman
 - İordaniya, Efiopiya
 - Liviya, Əlcəzair
 - Argentina, Hindistan
 - ✓ Rusiya, Yaponiya
- 468.** Savadlılıq səviyyəsinin 50 faizdən aşağı olduğu ölkəni seçin
- ✓ Monqolustan
 - Əfqanıstan
 - Belçika
 - Qazaxstan
 - Argentina
- 469.** Hansı ölkədə işçi qüvvəsinin daha böyük hissəsi kənd təsərrüfatında çalışır?
- Avstraliya
 - ✓ Özbəkistan
 - Argentina
 - Birləşmiş Krallıq
 - Norveç
- 470.** Aşağıdakı ölkələrdən hansı 1976-1984-cü illər arasında “kapital uçuş”-unun yüksək səviyyəsinin müşahidə olunduğu ölkə deyil:
- Argentina
 - Venesuela
 - Meksika
 - ✓ Kanada
 - Braziliya
- 471.** İxracın təşviqi siyasətinə aid deyil:
- Vergi təfəvüzü
 - Klasterlərin və texnoloji parkların salınması

- Gəlirlərin azad hərəkəti
- ✓ Xarici valyutanın üzərində nəzarət
- Subsidiyalar

472. Hansı Yeni Sənayeləşmiş Ölkələr qrupuna aid edilmir?

- Malayziya
- Cənubi Koreya
- Sinqapur
- Tayvan
- ✓ Yaponiya

473. Hansı yüksək gəlirli ölkə deyil?

- Yaponiya
- Hamısı yüksək gəlirli ölkədir
- Sinqapur
- Birləşmiş Krallıq
- ✓ Macarstan

474. Hansı keçid iqtisadiyyatlı ölkə deyil:

- Azərbaycan
- Macarstan
- Çin
- ✓ Meksika
- Rusiya

475. Fikirlərdən hansı asılılıq nəzəriyyəsinə aiddir?

- Vallerştayn tərəfindən təqdim edilmişdir
- Valt Rostou tərəfindən təqdim edilmişdir
- Ölkələri periferiya, yarım-periferiya, özək qruplarına ayırır
- ✓ Heç biri
- İqtisadi inkişafı beş mərhələyə ayırır

476. Dünya-sistemləri nəzəriyyəsinə aid olmayan fikri seçin:

- Dünya ölkələrini periferiya, yarım-periferiya, özək qruplarına ayırır
- Nəzəriyyə hegemon qüvvə anlayışını təqdim edir
- Ölkələrin inkişafına təsir edən daxili və xarici dinamikaları birgə öyrənir
- İmmanuel Vallerştayn tərəfindən irəli sürülmüşdür
- ✓ İqtisadi inkişafı beş mərhələyə ayırır

477. Urbanizasiyanın daha yüksək müşahidə olunduğu ölkəni göstərin:

- Laos
- Vyetnam
- Myanma
- Flippin
- ✓ Cənubi Koreya

478. Qadınların savadlılıq səviyyəsinin daha aşağı olduğu ölkəni seçin.

- Azərbaycan
- Argentina
- Yaponiya
- ✓ Hindistan
- Rusiya

479. Əhalisinin daha böyük hissəsi kənd təsərrüfatında çalışan ölkəni seçin:
- Norver
 - Yaponiya
 - Kanada
 - ✓ Türkmənistan
 - Birləşmiş Ərəb Əmirliyi
480. Fikirlərdən hansı doğrudur?
- ✓ Cənub şərqə Asiyanın yeni sənayeləşən ölkələri ixracın təşviqi siyasəti yürüdülər
 - Heç biri
 - TMK-ların qərarqahları əsasən inkişaf etməkdə olan ölkələrdə yerləşir
 - Xarici birbaşa investisiya ölkələrdə yoxsulluğa səbəb olur
 - Qərbi Avropa ölkələri artıq özək ölkələr hesab edilmirlər
481. Transmilli korporasiyalar nədir?
- İnkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə transfer ödəmələri
 - İnkişaf etmiş ölkələri birləşdirən integrasiya birlikləri
 - Zəngin ölkələrdəki səhm bazarları
 - Dünya üzərində iqtisadi problemlərin həlli üçün formalaşdırılan çoxmillətli siyasi təşkilat
 - ✓ Dünya üzərində bir çox ölkədə fəaliyyət göstərən nəhəng biznes qurumları
482. Ümum Daxili Məhsul nəyin ölçüsüdür?
- ✓ İqtisadi inkişafın
 - Ətraf mühitin vəziyyətinin
 - Təhsil səviyyəsinin
 - Siyasi sistemin
 - Səhiyyə səviyyəsinin
483. ABŞ dünyanın ən böyük iqtisadiyyatına sahibdir. Yaponiya iqtisadi böyüklüyünə görə 3-cüdür. İqtisadi böyüklüyünə görə 2-ci yerdə hansı ölkədir?
- Böyük Britaniya
 - Hindistan
 - Rusiya
 - ✓ Çin
 - Braziliya
484. Cini əmsalının 1-ə yaxın olması nəyi göstərir?
- 1 % gəlir bərabərsizliyini
 - Mükəmməl rəqabət şəraitini
 - Gəlir bərabərliyini
 - Yüksək inflyasiya həddini
 - ✓ Yüksək gəlir bərabərsizliyini
485. Rostounun artım mərhələlərini doğru ardıcılıqla qeyd edin:
- iqtisadi təkan üçün ilkin şərtlər dövrü, ənənəvi cəmiyyət, iqtisadi təkan dövrü, yetkinlik dövrü, yüksək istehlak dövrü
 - ənənəvi cəmiyyət, iqtisadi təkan üçün ilkin şərtlər dövrü, iqtisadi təkan dövrü, yüksək istehlak dövrü, yetkinlik dövrü
 - iqtisadi təkan üçün ilkin şərtlər dövrü, iqtisadi təkan dövrü, yetkinlik dövrü, yüksək istehlak dövrü, ənənəvi cəmiyyət
 - ✓ ənənəvi cəmiyyət, iqtisadi təkan üçün ilkin şərtlər dövrü, iqtisadi təkan dövrü, yetkinlik dövrü, yüksək istehlak dövrü
 - iqtisadi təkan üçün ilkin şərtlər dövrü, iqtisadi təkan dövrü, , yüksək istehlak dövrü, ənənəvi cəmiyyət, yetkinlik dövrü
486. Baş qərarqahı Londonda yerləşən, Şərqi Avropa və keçmiş Sovet İttifaqı ölkələrinə borc ayırmaları edən institut hansıdır?
- Dünya Bankı

- Heç biri
- OECD
- ✓ Avropa Yenidənqurma və İnkişaf Bankı
- BVF

58) Aşağıdakılardan hansılar asılılıq nəzəriyyəsinin periferiya ölkələrinə inkişaf üçün təklif etdiyi addımlar hesab oluna bilər?

- 487.
- 1) İxracın təşviqi siyasəti
 - 2) İdxal əvəzləyici siyasət
 - 3) Neoliberal iqtisadi siyasət
 - 4) Proteksionist iqtisadi siyasət
 - 5) Transmilli korporasiyaların geniş fəaliyyətinin təmin edilməsi

- ✓ 2, 4
- 1, 3
- 4, 5
- 3, 5
- 1, 2

488. Azərbaycanın enerji sahəsində əsas əməkdaşlıq etdiyi region hansıdır?

- Afrika
- Avstraliya
- ✓ Avropa, Qərbi ölkələri
- Asiya
- Rusiya

489. Azərbaycan iqtisadiyyatının əsas problemini seçin:

- kənd təsərrüfatının üstün inkişafı
- təbii qaz ixracı
- ✓ Neft və neft məhsullarının ixracının 90%-dən çoxunu təşkil etməsi
- təhsil sektorunun yüksək inkişafı
- heç biri

490. Azərbaycanda maliyyə bazarlarına nəzarət edən qurumu qeyd edin

- İqtisadi İnkişaf Nazirliyi
- Maliyyə Nazirliyi
- hamısı
- Azərbaycanın Mərkəzi Bankı
- ✓ Maliyyə bazarlarına nəzarət palatası

491. 2016-cı il Azərbaycanda nə ili kimi qeyd edilir

- Təhsil
- Turizm
- İdman
- Sənaye
- ✓ Multikulturalizm

492. İqtisadi siyasəti həyata keçirən qurumlara aid deyil

- Maliyyə Nazirliyi
- Dövlət Statistika Komitəsi
- Dövlət Gömrük Komitəsi
- ✓ Mərkəzi Bank
- Vergilər Nazirliyi

493. Əsrin müqaviləsi imzalandığı ili seçin

- 1993.0
- heç biri
- 1996.0
- ✓ 1994.0
- 1995.0

494. Azərbaycanca xaricin investisiyaların ən çox yönəldiyi sahə

- inşaat
- texnologiya
- yeyinti
- turizm
- ✓ yanacaq-energetika

495. Hal-hazırda Azərbaycan əhalisinin sayı (mln. nəfər)

- 13.0
- 7.0
- 8.0
- 12.0
- ✓ 9.0

496. Müasir Azərbaycan iqtisadiyyatı üçün səciyyəvi olan cəhət

- ✓ neft sektorunun inkişafı
- kommunal islahatların gücləndirilməsi
- regionların inkişafı
- baramaçılığın inkişafı
- yoxsulluğun azaldılması

497. Azərbaycan Belorusiyadan ən çox hansı məhsulları idxal edir

- ikt məhsulları
- minik avtomobilləri
- məişət-sənaye məhsulları
- ✓ kənd təsərrüfatı malları
- kimya məhsulları

498. Verilənlərdən hansı Azərbaycanda istehsal olunur

- televizor
- traktor
- mobil telefonlar
- kombayn
- ✓ bitki yağları

499. Azərbaycanın ümumi ticarət dövriyyəsində hansı ölkə ən böyük paya sahibdir

- Almaniya
- Türkiyə
- Pakistan
- ✓ İtaliya
- İngiltərə

500. Azərbaycan iqtisadiyyatının ixrac potensialında ən çox payı hansı sənaye sahəsi məhsulları tutur

- yeyinti
- yüngül
- ✓ neft
- texnoloji

- nəqliyyat